

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 042 (5762) 2 mart 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Bu Fermanın dünyada analogu yoxdur"

"Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır"



6

"Vətəndaşlara kompensasiya üçün kart hesabı açılacaq"

A small black and white photo showing a man in a suit speaking at a podium.

6

Ermənistanda işsiz gənclər hökumətə qarşı etirazlara başladı!

A black and white photo showing a crowd of people, some holding up their hands, in what appears to be a protest or demonstration.

7

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasından 27 il ötür

A black and white photo of the United Nations headquarters building in New York City.

2 mart 2019-cu il

İlham Əliyev: "Bu Fərmanın dünyada analogu yoxdur"

"Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır"



"Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasetimizi ardıcıl olaraq aparmalıyıq"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ile görüşüb. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox feal iş aparılırdı və bu ilin evvelindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri ehət edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. Islahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il ola-caqdır.

"Bu gün Azərbaycan mədəniyyətinin in-

kişafı ilə bağlı sizinlə danışmaq istərdim. Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərqli qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünkü ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. Islahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi isla-

hatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox feal iş aparılırdı və bu ilin evvelindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri ehət edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. Islahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il ola-caqdır.

Ardı Səh. 3

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmani ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququna olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasname"de dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarusun Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumun təsdiq edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan kinemaqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol"un icrası ilə bağlı selahiyətli orqanların müyyən edilməsi barədə Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1478-VQD nömrəli Qanununun tətbiqi və "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1479-VQD nömrəli Qanununun tətbiqi və "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 avqust tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 sayılı Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmetinin Heydər Əliyev adına Akademiyasının Nizamnamesi"ndə və 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparalarında sənedlərlə iş barədə Təlimat"da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

İlham Əliyev: "Bu Fərmanın dünyada analoqu yoxdur"

"Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır"



edir ve deyə bilerəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmani oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemlə kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə



Əvvəli-Səh-2

Iqtisadi sahədə apardığımız işlahatlar gözəl nəticələr verir. Bu ilin birinci ayının göstəriciləri bunu deməye əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə berpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaqdır. Bilirsiz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyat neft-qaz sektor ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri texminən 4 dəfə aşağı düş-



edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüşə yaranacaq. Çünkü keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur.

Diger sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilibdir. Şəhərsalma sahəsində. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilərik ki, inşaat sektorunda dur-



sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir.

Diger sahələrdə islahatlar aparılır və aparılmalıdır. Təhsil sahəsində islahatlar aparılır və deyə bilerəm ki, müəllim peşəsinə seçən abiturientlərin sayı kəskin artmışdır. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olmuşdur. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndiril-



şür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmamı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərər vurdur. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilerlə çıxmış idi. Hesab edirəm ki, biz buna nail ola bilmışik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir.

Iqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməye başlanılmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxmi-

nən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması texminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi texminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinət-



lerin artırılması və ödənişlərin artırılması minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 min-dən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərمان 800 min insanı əhatə

məsi, 3200-dən çox məktəbin tikiləməsi elbəttə ki, böyük dəyişikliklərə getirib çıxardı.

Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümidi edirəm ki, biz gələn ildən icbari tibbi siğorta sistemine keçəcəyik. Biz bir neçə şəhərdə

pilot layihələri icra etdiyik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdır, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilerəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda on-

ların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirler. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görməcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələ illər boyu bu islahata doğru gedirdilər, bunu əldə

günluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəllesdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik.

O ki qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istədim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparıb və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünkü əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndiriləlidir.

2 mart 2019-cu il

İlham Əliyev: "Bu Fermanın dünyada analoqu yoxdur"

"Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır"



Əvvəli-Səh-3

Bizim əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Genç Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi - Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fealiyyətə başladı, digər muzeylər, mən in-di hamisini xatırlaya bilmərəm. Hər bir şəhərdə Tarix-Diyarşunaslıq muzeyləri fealiyətə başladı.

Dini abidələr əsaslı şəkilde təmir edildi. Bakıda və bölgələrdə yüzlərə məscid əsaslı şəkilde bərpa olundu. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gençədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkilde bərpa edildi, Heydər Məscidi tikildi.

Yeni, bunlar bizim milli irsimizdir.

Digər sahələrdə. Yadimdadır, elə ilk qərarlarından biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latin qrafikası ilə çap etdirək. Çünkü bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latin qrafikasına keçmişdik və təhsil də latin qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtile kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latin qrafikası ilə çap olundu.

Kinoteatrların yaradılması, özəl kinoteatrların fealiyyətə başlaması sevindirici haldır. Nizami Kino Mərkəzi əsaslı şəkilde təmir edildi. Görkəmlı mədəniyyət xadimlərinin xatiresini ebədiləşdirmək üçün abidələr qoyuldu. Qara Qarayev, Fikret Əmirov, Bülbül, Niyazi və digər görkəmləri mədəniy-

yət xadimlərimizin xatiresi əbədiləşdirildi. Görülən bütün işləri yada salmaq çətindir. Bizim iki konservatoriyanızdan biri əsaslı şəkildə təmir edildi, o birisi yenidən tikildi.

İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünkü mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görüləsün. Biz bu məsələlərlə bağlı siyasetimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifade edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətde mövcud olan ovqat, genç nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölək iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əger biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilmez.

Mən düz bir ay bundan əvvəl gənclərlə

görüşdə dedim ki, bizim gənc nəslimiz mili ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, inceşənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, məlli təfəkkürümüzdür. Ona görə bu məsələlərlə və istənilen məsələ ilə bağlı bu gün mən sizinlə danışmaq istərdim. Hesab edirəm, mən giriş sözümü yekunlaşdırırmışam ki, sizə daha çox imkan yaradım və siz öz sözünüzü deyəsiniz."

Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRI-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRI-nin Xalq rəssamı Tahir Salahov və başqaları çıxış etdilər. Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verdi.

"Hazırda Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq işgalçılıq siyasetini davam etdirir"

Xocalı faciəsi qurbanlarının xatirəsi Ruminiyada dərin ehtiramla anılıb

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Buxarestdə yerləşən Ruminiya Milli Kitabxanasında anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Ruminiyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, nümayəndələri, ziyalılar, universitetlərin professor və tələbə heyətləri, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin, "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Ruminiya-Azərbaycan Dostluq Cəmiyyəti, Ruminiya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Ruminiya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyyası İdarə heyətlərinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.



və birinci xanım Mehriban Əliyevanın olduğu ümumxalq yürüyü keçirilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Əli Həsənov qeyd edib ki, son iki əsrde erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik "böyük Ermənistən" ideyasını gerçekləşdirmək məqsədile dəfələrlə xalqımıza qarşı terror, küləvi qırğıń, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər tərodiblər. Erməni xalqının bir neçə nəslə milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşməncilik ruhunda tərbiyə edilib, erməni "alim"lərinin səyəri ilə bölgənin tarixi saxtalasdırılıb, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb.

Prezidentin köməkçisi XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin SSRİ-də yaranmış siyasi və ziyyətdən istifadə edərək Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmələrindən, Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlıların deportasiya edilməsindən, Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı küləvi terror və qırğıńlar həyata keçirilməsindən, Dağlıq Qarabağ probleminin əsl mahiyətindən ətraflı bəhs edib.

Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı kimi tanidlılması və bu barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədönlü və ardıcıl fəaliyyət həyata keçirildiyini deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci il mayın 8-də Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılıb. Ötən müddət ərzində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, eləcə də ABŞ-in 20-dən çox ştatının qanunverici orqanı Xocalı qətləmənin soyqırımı olduğunu təsdiq ediblər.

Səfir bildirib ki, erməni millətçilərinin "böyük Ermənistən" yaratmaq xüyəsi ilə Azərbaycan xalqına qarşı törətdikləri bu qətləmən nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətle yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmışdır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideylərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb.

Bunun insanlığa siğmayan, öncədən planlaşdırılmış, milli mənşəbiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir isti-



iller geniş vüsət almış "Xocalıya ədalət!" beynəlxalq kampaniyasından bəhs edib, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyəti, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırılıb.

Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrdən danişan Əli Həsənov Azərbaycanın ərazi bütövlüyü nün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bu qətnamələrdə öz təsbitini tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Hazırda Ermənistən bütün beynəlxalq hüquq normalarını pozaraq işgalçılıq siyasetini davam etdirir. Bununla yanaşı, dünyadakı erməni diasporu və lobbyi mütəmadi olaraq 1915-ci il hadisələrini gündəmə getirərək Azərbaycan torpaqlarının işgalini, Dağlıq Qarabağ problemini və Xocalı soyqırımı, evindən qovulmuş bir milyona yaxın azərbaycanlıların böyük faciəsini unutdurmaq və diqqətdən kənardan saxlamaq isteyir. Ona görə də bu günlərdə həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, diaspor qurumları və ziyalıları öz ölkələrinin rəsmi dövlət orqanlarına hər cür ictimai destek verərək Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işgalinə dair digər faktları dünya ictimaiyyətinin diqqətinə çatdırımlı, baş və rənərlərin obyektiv qarvanılmasına və adekvat hüquqi-siyasi qiymətin almasına çalışmalıdırlar. Azərbaycan və türk diaspor təşkilatları öz əvvəkliliyini və müteşəkkilliyyini

artırmalı, əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər.

Daha sonra çıxış edən Buxarest Dövlət Universitetinin profesoru, Ruminiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan Azərbaycan xalqının uzaq və yaxın keçmişdə öz dövlətinin qurulması və müstəqilliyinin qorunması uğrunda böyük əziyyətlər çəkdiyini deyib. Bildirib ki, Azərbaycanın Cənubi Qafqazın ən zengin ölkələrindən biri olması, regiondəki strateji əhəmiyyəti bu çətinliklərin əsas səbəbləridir. Professor Azərbaycanın hər zaman böyük imperiyaların diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin



Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir daqiqəlik sükutla yad ediblər.

Anım mərasimini giriş sözü ilə açan Azərbaycanın Ruminiyadakı səfiri Hüseyin Nəcəfov qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı töredilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zi-rehli texnikası və hərbi həyətinin köməyi ilə Xocalı şəhərində qadın, qoca və uşaqlar da daxil olmaqla yüzlərə günahsız dinc əhaliyə qarşı ən qəddar cinayətlər törediblər.

Səfir bildirib ki, erməni millətçilərinin "böyük Ermənistən" yaratmaq xüyəsi ilə Azərbaycan xalqına qarşı törətdikləri bu qətləmən nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətle yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmışdır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideylərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb.

Bunun insanlığa siğmayan, öncədən planlaşdırılmış, milli mənşəbiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir isti-

müstəqillik tarixində danişan D.Balan Xocalı soyqırımının yalnız Xocalı şəhərinin günahsız sakinlərinə qarşı deyil, həm də bütünlükə bəşəriyyətə, bütün sivilizasiyalara və beynəlxalq aləmə qarşı töredilən soyqırımı olduğunu vurğulayıb.

Sonda çıxış edən "Geopolitika" jurnalının baş redaktoru Vasile Simileanu Azərbaycan xalqına başsağlığı verərək bildirib ki, rəhbərlik etdiyi "Topform" nəşriyyatı tərəfinən Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının həqiqətlərini təbliğ edən bir sıra kitablar çap edilib. O cümlədən Azərbaycan xalqının müstəqillik tarixi, İrəvan xanlığı, Ruminiya və Azərbaycan arasında münasibətlərə dair kitablar da işıq üzü görüb. Bütün bu nəşrlər rumin cəmiyyətində dost, qardaş Azərbaycan xalqının tarixini dərinləndən başa düşməyə fürset yaradıb. Xocalı faciəsinə toxunan V.Simileanu bəşəriyyətə qarşı töredilən bu cinayətin təşkilatçılarının tezliklə cəzalarını alacaqlarına əmin olduğunu və Cənubi Qafqazı hər zaman sülh içinde görmək istədiyini vurğulayıb.

Tədbirdə Heydər Əliyev Fonduñun hazırladığı "Xocalı soyqırımı" adlı film nümayiş olunub.

Xocalı soyqırımı qurbanlarının əziz xatiresine ehsan süfrəsi açılıb. Xocalıda töredilən vəhşiliklər əks etdirən fotosəkillər və xarici ölkələrin nüfuzlu nəşrlərində bu faciə barədə dərc edilmiş materiallar, rumin, ingilis və digər dillərdə broşürələr, kitablar, CD-lər, məqalələr tədbir iştirakçılarının marağına səbəb olub.

2 mart 2019-cu il

Azərbaycanda həyata keçirilən sosial siyaset ölkənin hər bir vətəndaşını əhatə edir

Mehriban xanım Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması programı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib



Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial-yönümlü siyasetin əsas istiqamətlərindəndir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı ailələr, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.



Dövlət əllil vətəndaşların sosial programlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat programlarına cəlb olunmasını həyata keçirir. Bu siyasetin əsası isə Ulu Önder Heydər Əliyev tərəfindən qoyulub. Ümummülli Lider tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərək əllil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman müharibə əllillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan növbəti addım oldu. Həmin

Almanıyanın, İslandıyanın, İngiltərinin, ABŞ-in qabaqcıl şirkətlərinin yüksək texnologiyalı məhsulları ilətəmin olunublar. Hər bir əsgər və zabitin bir çox fərdi xüsusiyyətləri, xüsusi, aktivlik dərəceləri, həyat tərzləri, əmək məşgülüyyətləri nəzərə alınaraq, onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq edilib. Bu protezlərin tətbiqi əsgər və zabitlerimizin fəal həyat tərzinin təmin olmasına şərait yaradıb.

Bu günlərdə isə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması programı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib. Heydər Əliyev Fonduñun müraciət edən 30-dək hərbçinin hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəceləri, həyat tərzləri nəzərə alınmaqla, yüksək texnologiyalı məhsullar seçiləb. Onların sırasında hərbi xidmətlərinə davam edən, paralimpiya idman növleri ilə məşğul olanlar da var.

Heydər Əliyev Fonduñun tərəfindən bir qrup hərbi qulluqçuya protezlərin təqdim edilməsi dövlətimizin silahlı qüvvələrinin şəxsi heyetine göstərdiyi diqqət və qayğıının daha bir nümunəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

"Vətəndaşlara kompensasiya üçün kart hesabı açılacaq"

Devalvasiyadan yaranan xarici valyutada olan kreditlərin dəyer artımı vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Söhbət ödəme müddəti 360 gündən keçən 10 min ABŞ dolları və 17 min manatadək olan kreditlərdən gedir. Həmin kreditlərin faizləri və debde pulları silinəcək. SİA-nın verdiyi məlumat görə, bunu Prezidentin iqtisadi siyaset və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov deyib.



Onun sözlerinə görə, əgər ödənilən vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi ucuz kredit vasitəsilə vətəndaş üçün daha uzun müddətə uzadılacaq. "Yox, əgər kreditə görə ödənilən kompensasiyası devvalvəsi məbləğindən daha çoxdursa, vətəndaş üçün kart hesabı açılacaq və vəsait oraya yönəldiləcək. Təvsiyem odur ki, vətəndaşlar evlərində rahat otursunlar, Maliyyə Bazarlarına Nəzarət Palatası bankları və Mərkəzi Bankla birləşdə hər bir vətəndaş üzrə adbaad hesablaşacaqlar. Əgər kredit qalğı qalırsa, vətəndaş dəvət olunacaq və yeni kredit mürqəvəsi bağlanacaq. Öz vəsaiti hesabına həmin krediti bağlayan vətəndaşlar isə kompensasiyani tam məbləğdə alacaqlar", - deyə N.Əmirov vurğulayıb.

Ermənistanda işsiz gənclər hökumətə qarşı etirazlara başladı!

Ermənistanda hər öten gün ictimai-siyasi vəziyyət daha xaotik hal alır. İşgalçi ölkədə iş tapa bilməyən gənclər etiraz aksiyasına başlayıblar. AZƏRTAC erməni KİV-lərinə istinadla xəber verir ki, Yerevanda hökumət evinin qarşısında 700-ə yaxın gənc etiraz aksiyası keçirib. Onlar hakim dairələrden işlə təmin olunmalarını tələb edirlər. "Boş nağıllarla bizi aldadırlar. İşlədiyimiz yerləri də bağlayırlar. Gənclərin əsas tələbi də bu problemin həll olunmasıdır. Aidiyyəti qurumlardan tələb edirik ki, məsələyə aydınlıq getirsinlər", - deyə etirazçılar bildiriblər. Onlar iki saatda yaxın hökumət binası qarşısında aksiya keçirənlər də, rəsmilərdən heç kim gəncləri dinləmeyib.



Bir qrup vətəndaş isə 11 il əvvəl hakimiyyət tərəfindən tərədilən 1 mart terrorunda əli olanların həbsi məqsədile yüksək keçirib. Bölgələrdən 10 minlərlə insan əllərində "1 mart qatilləri cəzalandırılsın" şəhərə ilə Yerevana doğru hərəkət etməyə başlayıb. Nümayişçilərden Hranuş Avetisyan deyir ki, həmin gece 17 yaşlı oğlu qətəl yetirilib. Bu terroru tərədənlər düz 11 ildir ki, cəzasız qalıblar. İndiyədək həmin qanlı tərxi qeyd etməyə imkan verilmirdi. Hər il 1 mart günü Sarkisyanın göstərişi ilə Ermənistān polisi gücləndirilmiş iş rejimi keçirdi. İki gün əvvəl fevralın 27-dən bölgələrdən şəhərə gedən bütün yollarda xüsusi postlar qurulurdu ki, xalq paytaxta axışmasın. Qorxurdular ki, qatillərin iç üzü açılar. Aksiya iştirakçıları bu dəhşətli cinayətin başında duran Koçaryan və Sarkisyan kimi qatillərin ömürlük həbs olunmasını tələb edir. Məxməri inqilabdan sonra 1 mart terroru ilə bağlı cinayət işi açılıb.

1998-2008-ci illərdə Ermənistānın xarici işlər naziri olan Vardan Oskanyan da 2008-ci il 1 mart hadisələri ilə bağlı ifadə verib. İstintaq komitəsindən bildirilir ki, həmin tarixdə baş verənlərə görə əsas mesuliyyət Serj Sarkisyanın üzərinə düşür. Çünkü məhz o, güc strukturlarının İrvana yeridilməsində birbaşa səlahiyyətə sahib olub. Dövlət terrorunu rəhbər şəxsler əllerində olan bütün resurslardan istifadə edərək tərədiblər. Qaldırılan cinayət işi çərçivəsində sabiq prezident Robert Koçaryan artıq həbs edilib. Onun vəkili Serj Sarkisyanla görüşə can atır. Vəkil Hayk Alumunyan dəfələrlə "Respublikaçı"ların qərargahına getməsinə baxmayaq, işgalçi ölkənin keçmiş prezidenti onunla görüşmədən imtina edib. Vəkil Koçaryanın tapşırığı ilə bu addımı atır. Ehtimal olunur ki, Koçaryanın vəkili istintaq sirləri ilə bağlı Sarkisyanaya deyiləcək və ondan nəyəsə aydınlıq getiriləcək fikirləri var.

Azərbaycanın Birleşmiş Millətlər Təşkilatına Üzv olmasından 27 il ötür

Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan beynəlxalq aləmdəki mövqeyini artıraraq, beynəlxalq əlaqələri möhkəmlətməyə önmə verdi. Təbii ki, dünya siyasetinin formallaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan qarşıya çıxan bir səra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi, Dağılıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və s. proseslərdə bu qarşılıqlı əlaqə və münasibətlərə xüsusi olaraq diqqət ayırdı.

Qısa müddət ərzində, Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətləri Birliyi, Beynəlxalq Vallyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpə və İnkışaf Bankı və İslam İnkışaf Bankının üzvü oldu, Parlementlerarası İttifaq, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, NATO və başqa beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yaratdı. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini və həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, bu imkanlardan geniş istifadə edilməsi zəruridir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, herbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlər qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

Azərbaycan bir çox beynəlxalq təşkilatlarda yanaşı, Birleşmiş Milletlər Təşkilatına da üzv olub. BMT Baş Məclisinin 1992-ci il martın 2-de keçirilmiş 46-ci sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqtisadi qarşısında təşkilatin 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fealiyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizde daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, qısa müddətə həm təşkilat, həm de onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

Azərbaycanın BMT-ye üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş veren hadisələre cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formallaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyana-

maiyyəetine çatdırıb.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisde keçirilən xüsusi təntənəli iclasda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud global problemlərə dair Azərbaycan dövlətinin principial mövqeyini açıqlayıb, xüsusilə, Ermənistən təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırıb. 2000-ci ilin sentyabrında BMT-nin "Minilliyyin Sammiti"ndə çıxış edən Ulu Önder Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasına bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd edərək, regional münaqişələrin, o cümlə-

plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-ci plenar iclasında "Azərbaycanın işgalmiş ərazilərdə vəziyyət" adlı qətnamələr qəbul edilib. Həmin sənədlərdə Azərbaycanın işgal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin torpaqlarda yanğınların təredilmesi pislənilir, Təhlükəsizlik Şurasının məlumat dörd qətnamesinə istinad edilmək, erməni silahlı qüvvələrinin işgal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyüne hörmət ifadə olunmuş, eləcə də, doğma torpaqlarından qovulmuş azərbaycanlıların yurdlarına qayıtmak hü-

namış və daim öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.

Azərbaycan müstəqillik tarixinin ilk defə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılması və qərarların qəbul edilməsinin, bilavasitə iştirakçı olmasıdır. Beynəlxalq hüququn norma və prinsiplerine əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərqi sülh prosesi, Suriya, Əfqanistan və Afrikadın bir sıra dövlətlərində vəziyyət, BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü müddətində, ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında olmuşdur.

2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi və BMT-nin Baş Katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyin tərətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclas keçirilmişdir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir.

Azərbaycan Respublikası 2016-ci ildə BMT-nin içinde fəal iştirak etmiş və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərəqərər edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini vermişdir.

Bu dövrə, BMT çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi üzrə fealiyyət prioritət təşkil etmişdir. "Azərbaycan işgal olunmuş ərazilərdə vəziyyət" və "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafə təsiri" adlı bəndlər BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının gündəliyində saxlanılmışdır. Bu dövrə münaqişə zonasında vəziyyət, ələxüsus, 2016-ci ilin aprel ayında Ermənistanın cəbhə xəttində etdiyi irimiqyaslı hücum cəhdələri və onun gedişində tərətdiyi mühərribə cinayətləri barədə BMT çərçivəsində müntəzəm məlumat yapılmışdır.

2016-ci ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimleyən "BMT və Azərbaycan Tərəfdəşliq Çərçivəsi" adlı sənəd imzalanmışdır.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Beynəlxalq təşkilatlar içerisinde öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasetindəki roluna və yerinə görə, ən yüksək qurumlardan biri olan BMT ilə Azərbaycan əlaqələri davamlı xarakter daşıyır.

Nəzakət ƏLƏDDİNQIZI



tında, eləcə də, qurumun 822, 853, 874 və 884 sayılı qətnamələrinde Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlerinin toxunmazlığının zəruriliyi bildirilib. İşgalçi ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, ateşkəsin təmini və münaqişənin danişqıclar yolu ilə həlli tələb edilib. Azərbaycanın BMT-ye üzv olması yenice müstəqilliyini berpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasına, xalqımızın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırılmasına önəmlı rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ile münasibətlərinin inkişafına töhfəsinə verib. Əməkdaşlığın dərinləşməsində BMT-nin Baş Katibi Butros Qalilin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynayıb. Azərbaycanın ictimai-siyasi və iqtisadi hayatı, Ermənistanın təcavüzünün ağır neticələri ilə yaxından tanış olan Butros Qalı mövcud problemlərin həllində ölkəmizə destek vermək üçün BMT-nin müxtəlif təsisiatlının səyələrini artıracağını bildirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağılıq Qarabağ problemini haqqında həqiqətləri dünya içti-

dən, Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirib. Ümummülli Lider çıxışında bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fealiyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulayıb.

BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edib və onların həyata keçirilməsinin işlek mexanizminin yaradılmasını ümde məsələ kimi irəli sürüb. Eyni zamanda, dövlətimizin başçısı bildirib ki, təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş-tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları da-ha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə dəha operativ cavab vermelidir.

Həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işgal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-ci il sentyabrın 7-də keçirilən 60-ci sessiyasının 98-ci

quyu bir dəha təsdiqlənib.

Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ile də səmərəli əməkdaşlığı mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ile əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir. 2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox ələmətar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəber təşkilatın üzvü seçilmiştir. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namızədiyini dəstəkləyərək, etimad göstərərək, ölkəmizi bu mötəber təşkilata üzv seçmişdir. Prezident İlham Əliyev bu ələmətar hadise münasibətə bəyanatında demişdir: "Bu qəlebə Azərbaycan xalqının qələbəsidir. Bu qəlebə Azərbaycan dövlətinin qələbəsidir, siyasetimizin təntənəsidir".

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, edaletin və beynəlxalq hüququn norma və prinsiplerinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz, iki il ərzində, qurumun qeyri-daimi üzvü kimi uğurlu fealiyyətini dəvam etdirmiş, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini vermiş, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində feal rol oy-

Regionların inkişafında növbəti hədəf

Azərbaycan iqtisadiyyatının bundan sonra daha dinamik, daha sürətlə, yüksələn xətlə inkişafi günün reallığıdır

Son 15 il ərzində regionların sosial-iqtisadi həyatında görülən işlərin ölkənin ümumi iqtisadi inkişafında rolü danılmazdır. Bölgələrin sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə etməsi, bilavasitə dövlətin və hökumətin həyata keçirdiyi tədbirlərin mənətiqi nəticəsidir. Belə uğurlu nəticələr heç də təsadüfi deyil və regionların sosial-iqtisadi inkişafına dair, ardıcıl olaraq, 3 Dövlət Proqramının icrası sayəsində bu uğurlar əldə olunub. Məhz tətbiq olunan Dövlət Proqramlarının iqtisadi irəliləyişi şərtləndirməsinə istinad edərək, cəsarətlə demək olar ki, sayca 4-cü Dövlət Proqramının təsdiq edilməsi haqda Fərman regionların inkişafında növbəti hədəfləri müəyyənləşdirir.

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu Prezidentin 29 yanvar 2019-cu il tarixdə imzaladığı Fərmandan da öz əksini tapır. Ölkədə qeyri-neft sektorunun davamlı inkişafı sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilmesine, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyulşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına öz töhfələrini vermekdədir. Nəzərə alsaq ki, cəmiyyətdə əhali artımı, bu xüsusda da, ehtiyacların getgede çoxalması təbii prosesdir, deməli, inkişafın davamlılığını təmin etmək labüddür.

İnkişafın əhali artımına mütənasib olaraq təşkili vacibdir və sevindirici haldır ki, inkişaf tendensiyası optimist nəticələr vəd edir

İnkişafın davamlılığının təmin edilməsi məqsədi ilə icra olunan Dövlət Proqramları sayesində 2004-2018-ci illər ərzində ümumi daxili mehsul istehsalı 3,3 dəfə artıb. Bu artım ayrı-ayrılıqla qeyri-neft sektor üzrə 2,8, sənaye üzrə 2,6, kənd təsərrüfatı üzrə 1,7 dəfə olub. Bununla yanaşı, bu müddət ərzində, 2 milyondan çox yeni iş yeri, 100 min-dən çox müəssisə yaradılıb ki, nəticədə, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,1%-ə enib. Bu statistik göstəricilər müsbət nəticələrdir və inkişafın dinamik, eyni zamanda, davamlı olduğunu təsdiq edir. Son beş il ərzində, Azərbaycana qoyulan 250 milyard dollar sərmayenin yarısını xarici investisiyanın təşkil etməsi isə çox sevindirici haldır.

Qeyd etdiyimiz kimi, əhalinin sayı durmadan artır və bunun təbii proses olaraq nəzərə alınması gərəkdir. Yəni istehsalın, emalın, mehsul bolluğuğun günü-gündən artırıl-



masına, həmcinin, yeni iş yerlərinin yaradılmasına ehtiyac duyulur. Eyni zamanda, sadalanan artımların, yaradılan imkanların əhali artımına mütənasib olaraq təşkili vacibdir. Hazırda kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sektorlarının durmadan inkişafı, məhz bu məqsədi daşıyır və sevindirici haldır ki, inkişaf tendensiyası optimist nəticələr vəd edir.

Onu da nəzərə almaq lazımdır ki, mehsul

Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardıqları əməliyyatların dəyəri açıqlanıb

Yanvarda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 88,3 milyon manat təşkil edib. AZERTAC xəber verir ki, bu barədə iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın fevral ayında bildirilir. "İxrac İcmalı"nda deyilir ki, fevralda "Bir Pencə" İxracə Dəstək Mərkəzi vasitesi lə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 5,6 milyon dollar olub.



bolluğu, xüsusilə, diqqət mərkəzində olmalıdır və idxaldan asılılığının minimuma endirilmesi çox önemli məsələdir. Ölkənin xarici bazarların təsir və təzyiqlərindən qorunması günün ən vacib məsələlərindəndir. Əgər daxili imkanlar hesabına mehsul bolluğu yaradılsa, mehsullar daxili tələbatı ödəyərsə, təbii ki, idxala ehtiyac qalmır və onun mənfi təsirlerindən də söhbət gedə bilməz. Bir sözə, təhlükəsizliyin təmin olunmasını sadalanan imkanlar hesabına reallaşdırmaq ən doğru yoldur. Ele Azərbaycan hökumətinin və dövlətinin də çalışdığı ve nail olmaq istədiyi məqsəd, məhz budur. Məqsəd budur ki, regionlar daha da inkişaf etsin, kənd təsərrüfatı mehsullarının istehsal həcmi, nəticədə, mehsul bolluğu artsın, bölgələrdə is-

ki, iqtisadiyyatın istenilən real sektorunda inkişafa nail olunması, emal və istehsal müəssisələrinin yaradılması üçün müvafiq infrastrukturun olması ən vacib və qəcələməz şərtlərdəndir. Bir sözə, iqtisadiyyatın real sektor üçün infrastruktur layihələrinin reallaşdırılması, müvafiq məsələlərin həlli vacib idir və bu məsələlər, artıq bu vaxta qədər prinsip etibarı ilə öz həllini tapıb və iqtisadiyyatın real sektorunun inkişafı üçün münbət şərait yaradılıb.

İndi regionların sosial-iqtisadi inkişafına dair Dördüncü Proqramda kənd təsərrüfatı ilə sənayenin inkişaf etdirilməsinin hədəf olaraq qarşıya qoyulmasında, bir sözə, heç bir maneə yoxdur. Prinsip etibarilə, infrastrukturla bağlı bütün məsələlər öz

tehsal sahələrinin yaradılmasıyla yeni-yeni iş yerlərinin təşkili təmin olunsun. Təbii ki, bütün bunlar, eyni zamanda, xarici bazarların da təsir və təzyiqlərindən uzaq olmaq, ümumiyyətdə, iqtisadi təhlükəsizliyə nail olmaq deməkdir.

Iqtisadiyyatın real sektorunun, kənd təsərrüfatının və sənayenin inkişafı üçün münbət şərait artıq mövcuddur

İndiyədək həyata keçirilən üç Dövlət Proqramı nəticəsində bölgələrdə böyük və müasir infrastruktur yaranıb. Nəticədə, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və s. təminatı sahəsində böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb. Doğrudur, gəlirlilik 15 il ərzində, regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə hesab olunmur. Amma nəzərə almaq lazımdır ki, infrastruktur daha çox pul aparan və iqtisadiyyatın real sektor kimi gəlir gətirən sahə deyil. Bunu da nəzərə almaq lazımdır

həllini tapsa da, bu proses davam etdiriləcək, amma kənd təsərrüfatı və sənaye istehsalı Dördüncü Proqramda artıq xüsusi yer tutur. Ümumiyyətlə, bundan sonra iqtisadiyyatın real sektor, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələ hesab olunur. Xüsusilə, qeyd etmək lazımdır ki, regionların inkişafı üçün əsas diqqət yetirilməli olan məsələlərdən biri, məhz yerli xammal əsasında istehsal müəssisələrinin yaradılmasından ibarət olmalıdır.

Deməli, regionların inkişafında növbəti hədəf artıq bəlliidir. Bu hədəf kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsindən ibarətdir. Əslində, bu hədəf artıq iqtisadiyyatın real sektorunu ehət etmək deməkdir ki, gəlirlilik səviyyəsi bu vaxta qəderki səviyyə ilə müqayisə olunmayacaq dərəcədə artıq olacaq anlamına gelir. Deməli, Azərbaycan iqtisadiyyatının bundan sonra daha dinamik, daha sürətlə, yüksələn xətlə inkişafı günün reallığıdır.

Inam HACIYEV

Vətəndaşlar kreditlərlə bağlı kompensasiyani nə zaman ala biləcəklər?

Xəbər verdiyimi kimi ötən gün Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanə əsasən, 100 minlərlə insan məhkəmə çəkişməsindən, kredit problemindən birdəfəlik xilas oldu. Lakin bəzi vətəndaşlarımız hələ də güzəştərənin tətbiqi, kompensasiya mexanizmi ilə bağlı müəyyən suallarla müraciət edir, sözügedən məsələlərin necə həll ediləcəyi ətraflı məlumat almaq istəklərini bildirirlər. Bunu nəzərə alaraq iqtisadçı ekspert Vüqar Bayramov SIA-ya Fərmanın icrası ilə bağlı ən çox ünvanlanan 10 suala cavab verib.

- Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi?

- Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzerde tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarır. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan məexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlaşmış şəxsə ödəniləcək.

- Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar ödənişi davam etdirsinlər mi?

- Fərman qəbul olunandan



sonra edilən ödənişlər də hesablanacaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.

aiddirmi?

- Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmiş vətəndaşımız da güzəştərən yararlana biləcəklər.

- Kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyani necə alacaq?

- Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürülecek. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdırıa biləcək.

- Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək?

- Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa o vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır.

Avro və ya rubl ilə götürülən kreditlərə güzəşət şəmil olunacaq mı?

Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşət şəmil olunaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlanıa biləcəklər.

- Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi?

- Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştərdən faydalana biləcəklər.

- Kompensasiyadan sonra kredit bocu qalanlar borclarını necə qaytaracaqlar? Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollarıdır və onun kompensasiya məbleğti 4 min dollarıdır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borc ödəmək üçün vətəndaşa 1 illi faizsiz və qalan illeri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanır, müddətse uzadılır ki, vətəndaş ödəniş ede bilsin.

- Ödəniş ediləcək vətəndaşlarımıza siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq?

- Fərmana əsasən, fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxse ödənişlər vəsaitin məbləğini 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geçi aprelin ortasında hər bir vətəndaş alacağı kompensasiya məbleğti barədə məlumatlandırılacaq.

- Vətəndaşlar kompensasiyani nə zaman ala biləcəklər?

- Fərmana əsasən, ən gec mayın 28-dək bütün kompensasiyalar ödəniləcək.

Nailə Məhərrəmova

Fransa səfiri: "Ağdamda məktəb direktorunun müharibənin dəhşətləri barədə söylədikləri çox təsirli idi"

Ağdam rayonuna səfərimiz zamanı gözəl Muğam Mərkəzində olduq. Rayonun xüsusi mədəniyyət və kənd təsərrüfatı sahələrində böyük potensialının olduğunu gördük. Bu baxımdan Ağdamın iqtisadi inkişafının təmin edilməsi önəmlidir. Bu sözləri AZERTAC-in müxbirinə müsahibəsində Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşəz söyləyib.



Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Ağdam rayonuna səfərində iştirak edən O.Buşəz təessüratlarını bölüşərkən deyib: "Rayonun girişindəki "Şəhidlər" abidə

kompleksini ziyarət etdik, orada uyuyan qurbanları xatırlamaq vəcibdir. Məcburi köçkünlər üçün salınan Bənövşələr qəsəbəsinə də baş çəkdik, qəsəbədə yerləşən məktəbin direktorunun müharibənin dəhşətləri barədə söylədikləri çox təsirli idi". Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqışının sülh yolu ilə ədaləti və davamlı həlli məqsədilə danışqlara töhfə vermek üçün temas xəttində gərginlik azaldılmalı, ateşkəs qorunmalıdır.

DTX: Fəxrəddin Abbasovun Azərbaycan əleyhinə çağırışları və digər əməlləri ilə bağlı istintaq araşdırması davam etdirilir

Azərbaycan Respublikası Dövlət Tehlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağrıqlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənciliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrinde nəzərdə tutulan cinayət əməllərini töötəmkədə şübhəli bilinib.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZERTAC-a bildiriblər ki, F.Abbasovun bu əməllərə görə teqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilib.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 14 iyul tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ



müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 2019-cu ildə fevralın 28-də Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistən Respublikasına səfər-

ləri, özünün də bildirməsinə görə Ermənistən xüsusi xidmət orqanının əməkdaşı ilə apardığı görüş və əlaqərinin mahiyyəti, Ermənistən Respublikasında keçirilən və kütləvi informasiya vəsítələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayında qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağrıqlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırımları davam etdirilir.

Xalqımız Prezident İlham Əliyevin apardığı siyaseti dəstəkləyir və öz gələcəyinə inamlı baxır

-Nəsib müəllim, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Ölkəmizin keçdiyi uğurlu inkişaf yolu haqqında nə deyə bilərsiniz?

- Həqiqətən də, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu, artıq dünyaya birliyi, beynəlxalq maliyyə institutları tərəfindən təsdiq olunmuş faktdır. Bu inkişafın kökündə Ulu Öndər Heydər Əliyevin hərtərəfli düşünülmüş və əsasını qoyduğu dövlətçilik strategiyası dayanır. Ümummilli liderin 1990-ci illerde müyyənleşdirildiyi bütün strateji hədəflər, cənab Prezidentin zama-na uyğun olaraq atıldığı taktiki adımlar nəticəsində bir çox ölkələrin yüzülliklər ərzində keçdiyi inkişaf yolunu Azərbaycan qısa bir zaman kəsiyində nail oldu. Gəlin faktlara müraciət edək.

İlk növbədə qeyd etmək yerine düşər ki, həyata keçirilən BTC, Bakı-Ərzurum, Bakı-Supsa, TAP, TANAP kimi neft-qaz kəmərləri, Şərqi-Qərbi birləşdirən Bakı-Tibilisi-Qars dəmir yolu, tarixi İpek Yolunun bərpası, Ələt ticaret və hava limanlarının tikintisi, şimal-cənub dəmiryolunun birləşdiriləməsi təbii olaraq Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməklə yanaşı ölkəmizi beynəlxalq nəqliyyat qoşağına çevirmişdir.

Son 15 ilde ÜMD 3,3 dəfə artmışdır, ölkəye 250 milyard dollar sərmayə qoyulmuşdur, valyuta ehtiyatları artaraq 45 milyard dollara çatmışdır, sənaye istehsalı 2,6 dəfə, maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artmışdır. 2 milyon yeni iş yeri yaradılmışdır. Azərbaycan bir çox ölkələr, ələlküsüs da qardaş Türkiyəyə sərmayelə qomyşdır. Bu da gələcəkdə Azərbaycana iqtisadi dividendlər getirəcəkdir.

Her bir azerbaycanının qürur hissine çevrilmiş, dünyanın ən güclü orduları siyahısına düşmüş ordumuz formalaşmışdır. Ordumuzu saxlanılmamasına, texniki təchizatına, yeni silahların alınmasına ayrılan vesait bütövlükde düşmən ölkənin dövlət büdcəsində çoxdur. Bu da təbii olaraq zərurətdən doğur.

Son illər Azərbaycanda, paytaxt Bakıda əle bir gün yoxdur ki, beynəlxalq tədbirlər, simpoziumlar, forumlar, idman yarışları keçirilməsin. Cənab Prezidentin apardığı aktiv xarici siyaset nəticəsində Bakı bir çox dövlətlərin, beynəlxalq təşkilatların dialog apardığı məkəna çevrilmişdir. Hətta dünya supergüclərinin danışıqlar aparmaq üçün Bakını seçməsi de ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfü deyil ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra BMT TŞ-nin qeyri daimi üzvü seçilmiş və sədrlik etmişdir.

2011-ci ildən üzvü olduğumuz Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə ölkəmiz sədrlik edəcəkdir. Bu təşkilat özündə 120 dövləti birləşdirərək BMT-dən sonra dünyadan ən böyük təşkilati hesab olunur. İƏT, AŞ, Al-Şərq Tərəfdə-



Milli Məclisin deputati Nəsib Məhəmmədiyevin yap.org.az-a müsahibəsi

İli programında MDB, GUAM və digər təşkilatlarla aparılan fəal siyaset Azərbaycanı əninkı regionda, eyni zamanda bütün dünyada etibarlı tərəfdəş kimi tanıtmışdır.

Bütövlükde cəmiyyətimizin ele bir sahəsi yoxdur ki, orada güclü inkişaf olmasın. Bütün bunların kökündə yalnız bir amil durur: Respublika Prezidenti cənab İlham Əliyevin yaratdığı sabitlik və Onun apardığı hərtərəfli düşünülmüş dövlətçilik siyaseti.

-Məlum olduğu kimi, ölkəmizdə bütün sahələr üzrə mühüm islahatlar həyata keçirilir. Həmçinin, dövlət başçısı tərəfindən əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində önəmlı qərarlar qəbul edilir. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?

-Mən artıq qeyd etdim ki, ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılır. Bu islahatlar daima aparılır və aparılacaqdır. Ötən il aprel ayında keçirilən prezident seçkilərindən sonra islahatlar daha da intensiv xarakter almışdır. Dövlət başçısı islahatların hansı istiqamətdə aparılacağı barədə sistemli şəkildə keçirdiyi Nazirler Kabinetinin geniş iclaslarında bayan edir və onların icrasına nail olur. Özünün de dəfələrlə qeyd etdiyi kimi islahatlar islahat xatirinə deyil, ancaq və ancaq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməlidir. Buna görə de cənab Prezidentin apardığı sosial siyasetin kökündə insan amili durur.

Qeyd etmək istərdim ki, SSRİ dağlıqlıdan sonra Azərbaycan bir çox çətinliklərlə üzüldü. Ərazilərimizin itirilməsi, 8 milyon əhalinin 1 milyonunun qaçqın, məcburi köçkü vəziyyətinə düşməsi, mühərbi, çoxlu şəhid ailələrinin, əlliñin mövcudluğu, daxili hərc-mərclik, pensiyaların, təqaüdlərin verilməməsi, bütün bunlar AXC-Müsəvət cütlüyündə qalmış xoşagelməz miras idi.

Ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə bir çox sosial layihələr icra olundu. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk növbədə sosial siyaset programını elan etdi. O zamanlar mövcud olmuş çadır düşərgələrinin ləğvi, qaçqınların və məcburi köçkünlərin

məişət şəraitinin yaxşılaşdırılması, yeni məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət müəssisələrinin tikilmesi və yaxud əsaslı təmir olunması, enerji, qaz, içmeli və texniki su təminatı, əmək haqlarının, pensiya və təqaüdlərin artırılması, əllilərin müalicəsinin həm ölkə xaricində və daxilində təşkil olunması, dövlət başçısının apardığı sosial siyasetin nəticəsidir.

Burada xüsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Artıq iki ildir ki, birin-

laşdırma 95%, elektrik enerjisi 100%, içmeli su 70%-ə çatdırılmışdır.

Kənd təsərrüfatının inkişafı üçün meliorasiya tədbirləri həyata keçirilmişdir. Kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiya, texnika verilmişdir.

Nəticədə Davos İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yer tutmuşdur. UDM artmışdır, qeyri-neft sektorun inkişaf etmiş, qoyulan sərmayeler artmışdır, turizm inkişaf etmiş, qeyri-neft sektorun üzrə ixrac potensialı artmışdır.

Əhalinin pul gəlirləri artmış, təhsilin, səhiyyənin keyfiyyəti yaxşılaşmışdır. Taxıl, tərəvəz, pambıq, tütün, baramaçılıq, ət, süd məhsullarının istehsalı xeyli artmışdır. Əhalinin məşğulluq səviyyəsi artmışdır. İdman, bədən təriyəsi inkişaf etmişdir. Xeyli sayıda infastruktur layihəleri icra olunmuşdur.

Artıq 34 rayon özünü maliyyələşdirmə sisteminə keçərək mərkəzdən maliyyə asılılığını azaltmışdır. Cənab Prezident tərəfindən 4-cü program təsdiq olunub və hesab edirəm ki, bu program da əvvəlkilər kimi tam şəkildə icra olunacaq və xalqımız onun bəhəresini görecədir. Budur dövlət programlarının icrasının nəticələri və mən bunu çox yüksək qiymətləndirirəm.

-Regionların sosial-iqtisadi inkişafından söz düşmək, bu baxımdan, təmsil etdiyiniz bölgədə əldə edilən nailiyyətlər haqqında da fikirləriniz biləmək istərdik...

- Təmsil etdiyim Balakən rayonu respublikamızın ən ucqar rayonlarından olsa da icra olunmuş dövlət programlarının nəticəsində 34 yeni məktəb, 5 uşaq bağçası, Heydər Əliyev Mərkəzi, Olimpiya kompleksi, rayon mərkəzi xəstəxanası, mədəniyyət mərkəzi, gənclər evi, incəsənət gimnaziyası, bayraq muzeyi, avtovağzal kompleksi, bir çox inzibati binalar, parklar, fərdi sahibkarlığın inkişafı ilə "ABAD" mərkəz, "Aqrölinq" ASC rayon filialı, emal müəssisələri, soyuducu anbarlar, yeni mehmanxanalar, kanal yolu, elektrik stasiyası, 2011-ci ildə regionda baş vermiş zəlzələdən sonra minlərlə fərdi ev, əli və şəhid ailələri üçün 2 çoxmənzilli bina, fərdi evlər, məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binası tikilmişdir. Balakən-Qazma-Darvazbine, Balakən-Sarıbulaq-Qabaxçıl-Xalatala yolları istifadəyə verilmiş, Balakən-Hənifə-Gülüzanbine avtomobil yolu inşası aparılır. Rayon ərazisində qazlaşma 100% aparılmışdır, elektrik enerjisi üzrə çox böyük işlər aparılır, dağ çayalarının daşmasının qarşısının alınması üçün minlərlə paqonometr bənd işləri aparılmış, meliorasiya işləri və əhalinin içmeli su ilə təmin olunması üçün xeyli sayıda subtezian quyuları qazılmışdır və proses davam edir.

Bütün bu göstərilən dövlət qayğısına görə balakənlilər cənab Prezidentə öz minnətdarlığını bildirir və hər zaman Onun apardığı

siyaseti dəstəklədiklərini ifadə edirlər.

- Nəsib müəllim, ölkəmizin hərtərəfli inkişafına rəğmən Azərbaycana qarşı müəyyən qərəzlə dairələr tərəfindən qarayaxma kampaniyası aparılır. Bu na münasibətiniz necədir?

- Təbii ki, münasibətim çox menfidir. Men bunu qətiyyətə pisləyirəm və hesab edirəm ki, bu barmaqla sayılacaq qədər bir neçə adamın apardığı çıxın kampaniya heç bir mənqiqə, sağlam düşüncəyə siğmir və Azərbaycanın bugünkü inkişafını gözü görməyən, sabitliyi pozmaq istəyən hansı şər qüvvələr tərəfindən idarə olunur. Heç kimə sərr deyil ki, hal-hazırda dünyada geosiyasi təsirlər uğrunda, ayrı-ayrı ölkələrə məxsus təbii sərvətlərin əle keçirilməsi, sivilizasiyalarası artıq gizlədilməyən mühərbi və bir çox neqativ proseslər gedir. Buna misal olaraq Yaxın Şərqi, Tunis, Liviya, İraq, Suriya, Yəmen, Fələstin eyni zamanda bize çox yaxın olan Ukraynada, Latin Amerikası ölkəsi olan Venesuelada gedən proseslərə nəzər salmaq kifayətdir.

Bütün bu dağıdıcı proseslərin kökündə sadaladığım məsələlər durur. Demokratiya adı altında həmin dövlətlərde 3-cü bir qüvvələri əle alaraq həmin dövlətlərin siyasi hakimiyyətinə qarşı itaətsizliyə çağırırlar, onları silahlandırlar və nəticədə milyonlarla insan həlak olur, öz yurd yuvalarından didərgin düşür, şəhərlər, kəndlər dağıdır, infrastruktur məhv olur. Qədim tərəxi olan ölkələr parçalanır, hətta parçalanmasa belə onların bərpasına yüzillər lazımdır ki, bu da bütöv xalqların faciəsinə səbəb olur. Bax budur reallıq. Azərbaycanın sərvətlərində maraqları olan ayrı-ayrı qüvvələr istədiklərini ala bilmədikləri zaman dərhal şər böhtən maşını işə salır, xalqı aldatmağa çalışırlar. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının mənafeyinə uyğun olmayan hər hansı bir layihəyə razılıq verməyəcəkdir. Məsələnin kökündə bu dayanır. Ancaq xalqımız müdrik xalqdır. 1990-ci illərin əvvəllerində bu hərc-mərcliyi, xaotik prosesləri yaşamışdır.

Artıq güclü lider etrafında six birləşmiş güclü dövlət, güclü xalq vardır. Xalq artıq müxalifət adına populizm xatirinə, hətta bir birini qəbul etməyən dırnaqarası "liderlərin" sözlərinə inanır, onları dəstəkləmir.

Hər bir dövlətdə problemlər mövcuddur, ən inkişaf etmiş ölkələrdə belə. Problemsiz ölkə yoxdur. Azərbaycanın fərqi ondadır ki, burada Azərbaycan xalqının rifahını düşünen və ölkəni inkişaf etdirən siyasi rəhbərlik vardır. Mövcud problemlər sistemi şəkildə zaman-zaman öz həllini tapır.

Xalqımızın isə əsas vəzifəsi odur ki, xalq-Prezident vəhdəti əsasında mövcud sabitliyi qorun və Azərbaycanın xoşbəxt gələcəyinə öz töhvəsini versin.

“Formula-1”-in möhtəşəmliyi üçün paytaxtimizda hər cür şərait yaradılıb

Müasir dövrümüzdə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar - siyasi sabitlik, dövlət programlarının və irimiyyaslı layihələrin həyata keçirilməsi müxtəlif sahələrdə nailiyyətlərin əldə olunması ilə müşayiət olunur. Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyaset respublikamız uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib.

Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasetinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, bölgələr arasında regional tarazlıq bərpə olunub, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, əmək tutumlu və rəqəbat qabiliyyəti yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Büttün bunlarla yanaşı, Azərbaycan dünyanın idman arenasında özüne layiqli yer tutur və beynəlxalq yarışlara ev sahibliyi edir. Ümumilikdə, son illərdə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiyyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Belə ki, ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst və yunan-Roma güləşti üzrə 24-cü dünya çempionatı, görme qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, boks üzrə dünya çempionatı və s. keçirilib.

Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olğunu kimi, idmandan da ölkəmizə böyük imic qazandırıb.

Dünya idmanının tarixinde ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyinin Bakıya həvələ edilmiş, böyük etimad və Azərbaycana olan inamin nəticəsi idi. Azə-

baycan bu oyunların standartlarını və səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilmesi, Dövlət Himnini səsləndirilməsi idmana olan qaygının nəticəsi idi. Dünyanın 17 gün ərzində izlediyi bu elit oyunlarda xalqımızın toleranlılığı, sülhsevərliyi və qonaqpərvərliyi dünyaya nümayiş etdirildi.

“FORMULA-1” İDMAN TARİXİMİZDƏ YENİ MARAQLI BİR SƏHİFƏ AÇDI

Daha sonra isə, paytaxt Bakıda keçirilən yarım əsrden artıq tarixi olan “Formula-1” idman tarixində yeni maraqlı səhifə oldu. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi kimi, yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdırıb. 1950-ci ildən etibarən, hər il keçirilən “Formula-1”in möhtəşəmliyi üçün paytaxtimizda istənilən şərait yaradılmışdı. “Formula-1” dünyasının 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da, paytaxtimiz ətrafında kifayət qədər məlumatın dünya ictimaiyyətinə çatdırılmış oldu. Ölkəmizə gelən “Formula-1” iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və məhribən şəraitdə yaşadığının şahidi oldular. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, məhribən birgəyəşəma mədəniyyəti və

multikultural mühiti ilə yaxından tanış ola bildilər.

Azərbaycanın 2017-ci ilde 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də, ölkəmizin idman arenasında söz sahibi olmasına dəlalet edir. Dünya və islam aləmi üçün çox önemli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. 57 ölkəni təmsil edən idmançıların qatıldığı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının əsas şəhəri “Həmrəylik bizim gücümüz-

işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdən ki, öz sessini ucaldır. Biz ədalətsizliyə döze bilmirik. Biz ədaletin, insanlığın tərəfdarıyıq”.

BU GÜN AZƏRBAYCAN DE-MƏK OLAR Kİ, BÜTÜN BEYNƏLXALQ YARIŞLARI QƏBUL ETMƏYƏ HAZIRDIR

si ilə bağlı müqavilə imzalanıb.

Paytaxt Bakı 26-28 aprel tarixində yarım əsrden artıq tarixi olan dördüncü “Formula-1” idman yarışını yenidən qəbul edəcək. Dünyanın elit yarışmalarından olan “Formula-1” yarışı zamanı qonaqlar bir daha YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan içərisişə Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və s. görəcək, ecazkarlığı seyr edəcəklər.

Yarışın keçiriləcəyi ərazilərdə



dür” oldu. İslam aləminin bir parçası olan Azərbaycan bu oyunları da en yüksək səviyyəde keçirdi. Azərbaycana gələn hər kəs ölkəmizdə hökm sürən əmin-amanlılığı, sabitliyi bir daha gördülər. “Bedxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaşlı cavabımız bizim reallıqlarımızdır”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyətinin ölkəmizdən ən xoş arzularla ayrıldıqlarını bildirib: “Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demisəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gelən bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini-millili zəmində heç bir ayri-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayaçaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusiələ, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qəçqnlara

Oyunlar bir daha Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görülür. Təbi ki, Bakının ev sahibliyi edəcəyi böyük idman yarışı maraqlı və əyləncəli olacaq. Ölkəmizə gələcək “Formula-1” iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və məhribən şəraitde yaşadığının şahidi olular. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, məhribən birgəyəşəma mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış ola biləcəklər.

Formula 1 dəyişən və inkişaf edən idman növündür və yarışın təşkil olunduğu ölkələr üçün yeni imkanlar açır. Idmanın bu növü ev sahibi ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir. Büttün bunları nəzərə alaraq, qarşılıq razılıq əsasında Azərbaycan “Qran-Pri”sinin 2023-cü ilədək keçirilmə-

ZÜMRÜD



“Zurabishvilinin ilk səfərini Azərbaycana etməsi ölkəmizə verilən dəyərdir”

“Gürcüstan prezidenti Salavat Zurabishvili Azərbaycan səfərində mədəni, mənəvi məsələlərdən başqa əsas məqam Gürcüstanla aramızda olan 446 kilometrlik sərhədin delimitasiyası prosesinin başa çatması idi. Düzdür, aramızda

ele problemlə məsələ yoxdur. Sadəcə orada monastr məsəlesi var ki, onu həll etməyin vaxtı çatıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi sərhəçi Arzu Nağıyev deyib. O bildirib ki, Gürcüstan dövlət başçısının Azərbaycana səfəri zamanı müzakirə edilən digər məsələlərdən biri Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı idi ki, müzakirələr zamanı bu laiyənin hər iki dövlətə gətirəcəyi mənfeətdən danışılıb.

A.Nağıyev söyleyib ki, Zurabishvilinin Azərbaycana səfəri zamanı keçirdiyi bir

Sözügedən dəmiryolu vəsi-təsilə Gürcüstanın Xəzər dənizində Hindistana, Çinə çıxış elədə etmək imkanı qazandığını deyən siyasi sərhəçi söyleyib ki, Azərbaycanda bu istiqamətdə Qara dəniz vasitəsilə Bolqarıstan və Ruminiya limanlarına çıxış elədə edir: “Bu baxımdan müüm müzakirəsi hər iki ölkə üçün əhəmiyyət kəsb edir”. A.Nağıyev söyleyib ki, Zurabishvilinin Azərbaycana səfəri zamanı keçirdiyi bir

“Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixracı artırıb

Yanvarda “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (“Azerspace-1”) ixracından 1,1 milyon dollar gəlir əldə edib. AZERTAC xəber verir ki, bu barədə İqtisadi İslahatların Tehlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmali”nın fevral ayında deyilir. Bildirilir ki, 2018-ci ilin müvafiq ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artırıb. “Azərkosmos”un ötən ay xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birleşmiş Ərəb Əmirlilikləri, Nigeriya, Almaniya və Gürcüstan olub.



Dünyanın kosmik klubunun üzvü olan Azərbaycanın uğurları

Ölkəmiz yüksək texnologiyaların ixracında Avropa ölkələri sıyahısında ikinci yerdə qərarlaşış

Azərbaycandakı siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmamasına imkan yaradıb. Bu gün ölkəmizdə İKT sektorunu sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafi üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" dövlət başçısının sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Azərbaycan, Avropa və Amerika mütəxəssislerinin birgə səyərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərseye gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspace-1" telekommunikasiya peykinin orbitə çıxarılması, ölkəminin daha bir nailiyəti olaraq, tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin uğuru idi. İstismar müddəti 15 il olan "Azərspace-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərqi regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya mühəsilliyyinin və təhlükəsizliyinin temin edilmesi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirlili bir layihədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bu peykin fəaliyyətinin iqtisadi cəhətdən də səmərəli olacağını vurğulamışdır: "Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparıraq. Bütün addımları atıraq ki, ölkəmiz daha da güclən-



sin və Azərbaycan daha da müasir dövlətə çevrilsin".

Artıq öten müddətdə, uğurlar əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsi ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayımı başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azərspace-1" peykinin əhətə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də, Livan, əfqan və əreb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Ha-

zırda "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürçü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azərspace-1" peyki regionda kifayət qədər tanınır.

Hazırda "Azərspace-1" peykinin resurslarının 60 faizdən çoxu kommersiya yönümlü istifadədədir. Ölkədə bu sahənin inkişafını daim diqqət merkezində saxlayan Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində, ölkəmizə valyuta gəlir: "Azərbaycanın kosmik sənayedə əldə

kələr üçün peyk xidməti göstəririk".

Ölkəmizi daha böyük uğurlar gözləyir. Öten il orbitdə özünün telekommunikasiya peyki olan azsayı ölkələrdən biri olan Azərbaycanın "Azərspace-2" peykiini orbitə buraxılması xalqın daha bir uğuru olaraq tarixə yazıldı. 6 il bundan əvvəl, "Azərspace-1"-in orbitə buraxılması, bir daha təsdiqlədi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda, innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları və kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınır. Son altı ildə erzində, Azərbaycan orbitə 3 peyk çıxara bilib. "Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasetimizi göstərir" - deyən Cənab Prezident artıq 3 peykinin olduğunu vurğulayıb: "Azərspace-1" telekommunikasiya peyki, "Azersky" müşahidə peyki və "Azərspace-2".

Bu günlərdə yüksək texnologiyaların ixracında ən böyük artım göstərən Avropa ölkələrinin sıyahısı hazırlanıb. Britaniyanın "London Loves Business" nəşrinin hazırladığı sıyahıda Azərbaycan orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sıradə qərarlaşır. Belə ki, 2016-cı ildə Azərbaycanda yüksək texnologiyaların ixracının dəyəri 9 milyon 132 min 464 dollar təşkil edib. Ölkəmizin 2016-cı ildəki ixracının 49,9 faizi Avropa, 46,4 faizi isə Asiya ölkələrinin payına düşüb. "World Factbook" Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatına görə, Azərbaycanın ixrac etdiyi məhsul və xidmətlər ölkənin ümumi istehsalının 45,9 faizine bərabərdir. O da bildirilir ki, elm və texnologiya Azərbaycanda dövlət siyasetinin əsas sahələrində biridir.

Yüksek texnologiyaların ixracında ən böyük artım göstərən Avropa ölkələrinin sıyahısında Azərbaycanın orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sıradə qərarlaşması bu ölkəmizin böyük nailiyətidir. Qeyd olunanlar Azərbaycanın dünyada kosmik uğurlarının göstəricisidir.

Zümrüd BAYRAMOVA

Paytaxtımızda "NOVRUZ" yarmarkaları fəaliyyətə başlayacaq

Xalqımızın milli bayramı olan "Novruz" bayramı ərəfəsində Bakı şəhərinin rayonlarında, hər il olduğu kimi, bu il de mart ayının 2-dən etibarən hər həftənin şənba və bazar günlərində, martın 16-dan 21-dək isə, hər gün fəaliyyət göstərəcək, "NOVRUZ" yarmarkaları təşkil olunacaq. Məlumat üçün bildərək ki, Bakı şəhərində 14 yerde kənd təsərrüfatı məhsullarının satış yarmarkaları, o cümlədən, Bineqedi 7-ci mikrorayon, Kunanbayev küçəsi, Xətai Məzahir Rüstəmov küçəsinin Sarayev və S.Ə.Sirvani küçələri ilə kəsişməsi, Qaradağ Lökbətan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman Bazasının qarşısındaki sahə, Nəsimi Mərdanov Qardaşları küçəsi 59, Nərimanov F.X.Xoyski prospekti, Qələbə Meydanı, Pirallahi qəsəbəsi, K.Rzayev küçəsi 14 Nəli evin qarşısındaki qeyri-yaşayış obyekti, Sabuncu Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72, Suraxanı Qaraçuxur qəsəbəsi, Yeni Gündəşli "V" yaşayış sahəsi, "Günəş" Ticaret Mərkəzi, Xəzər Mərdekən qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2, Yasamal H.Cavid prospekti, AMEA-nın binasının qarşısındaki park, Nizami C.Naxçıvanski küçəsi 74, 8-ci km yarmarkası, Qara Qarayev prospekti 55/57 ünvanın qarşısı, "Orbita" Ticaret Mərkəzinin avtomobil dayanacağı, Səbail Seyran Məmmədov küçəsi 6, Nizami küçəsi 154, "Landmark" mehmanxanasının yanında keçiriləcək.



Yarmarkaların keçirilməsində məqsəd xalqımızın milli bayramı olan "Novruz" bayramında kənd təsərrüfatı və ərzəq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, eyni zamanda, sünə qiymət artımının qarşısının alınması, insanların məmənluğunu təmin olunmasıdır.

Martın 21-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alicilar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları və s. ala biləcəklər.

NƏZAKƏT

Silahlı Qüvvələrə Yardım Fonduna 98 milyon manatdan çox vəsait daxil olub

Martın 1-dek Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 97 milyon 647 min 955,09 manat, 213 min 577,88 ABŞ dolları, 15 min 736 avro və 5 min rubl vəsait daxil olub. Bu barədə

AZERTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını temin etmek, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxil olmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.



ABŞ Kongresinin üzvü Tim Rayn Xocalı qətləmə ilə bağlı bəyanatla çıxış edib



də təmin olunmadığı, 150 mülki şəxsin aqibətinin inləyək bilinmediyi diqqətə çatdırılıb. Tim Rayn vurğulayıb ki, beynəlxalq aləmdə insan hüquqları ve demokratiya tələb edilər. Kən Xocalıda baş verənlər xatırlanmalı və hadisəni törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır.

"ASAN xidmət" notanın verilməsi xidmətlərinə başlayıb



Dünəndən "ASAN xidmət" də Xarici İşler Nazirliyi (XİN) tərəfindən sənədə apostil verilməsi və sənədin leqalaşdırılması, həmçinin viza rəsmileşdirilməsi üçün xarici ölkələrin səfirləklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri de həyata keçiriləcək. SİA-nın məlumatına görə, bu bəredə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətə əlaqələr şöbəsinin müdürü Elñur Niftaliyev məlumat verib.

Onun sözlərinə görə, sözügedən xidmətlər, ilk olaraq, 5 sayılı "ASAN xidmət" mərkəzində həyata keçirilməyə başlanılıb: "Xidmətlərin təşkili "ASAN xidmət" standartlarına uyğun olaraq operativlik, şəffaflıq, nezakətlilik, məsuliyyət və rahatlılıq prinsipləri esasında təmin ediləcək. Eyni zamanda müvafiq fərmana esasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə "Elektron hökumət" portalı vasitəsilə konsulluq xidmətlərinin elektron qaydada göstərilməsini təmin edəcək. Bununla da "ASAN xidmət" mərkəzlərində 12 dövlət orqanı, həmçinin özəl təşkilat və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmet həyata keçiriləcək".

ABŞ-in nüfuzlu kongressenlərindən olan, Ohayo ştatını təmsil edən Tim Ryan (Demokrat) Xocalı qətləmə ilə bağlı bəyanat verib. AZERTAC xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatiresinin yad olunduğu bəyanatda 1992-ci ilin fevralında günahsız insanların misli görünməmiş dəhşətli qırğınının 27 il sonra belə insanı sarsıldığı bildirilib. Cənubi Qafqazda ən qəddar amansızlıqlardan biri olan bu hədise ilə bağlı ədalətin hələ

Paşinyan ağılsız siyasetinin qurbanına çevrilir

Son günler Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin bir-birinə zidd addımları və açıqlamaları diqqəti cəlb edir. Küçə təfəkkürli Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində də anormal mövqə sərgiləyir. O, gah danışqlar prosesinə separatçı Dağlıq Qarabağ rejiminin cəlb edilməsini, gah da ATƏT-in Minsk Qrupunun formatının dəyişdirməsini təklif edir. Prezident Administrasiyası xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev isə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışqlar formatının bəlli olduğunu, formatın dəyişdirilməsinin müzakirə mövzusu olmadığını bildirib: "Danışqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlerinin vasitəciliyi ilə, münaqişə tərəfləri olaraq, Ermənistan və Azərbaycan arasında aparılır.

Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və N.Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirleri arasında dörd dəfə görüşün keçiriləsi danışqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir. Ermənistan rehberliyinin danışqlar prosesinin formatının dəyişdirilməsi barədə iddialar qəsdən danışqları dalana salmaq və danışqlar prosesini pozmaq cəhdələrindən başqa bir şey deyildir. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərine düşür". Söhbət etdiyimiz ekspertlər də, Paşinyanın iddiasının əsasız olduğunu bildirdilər.

Politoloq Elsən Manafov: "Ermənistan məğlub durumdadır"

- Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün, ilk növbədə, Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən geri çəkiləlidir. Paşinyanın hakimiyyətə gəlisi ərefəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı



verdiyi vədlərlə son bir necə ayda verdiyi vədlər arasında kifayət qədər fərqlər var.

Azərbaycan tərəfi bütün hallarda bu problemin Azərbaycanın ərazi bütövülüyü çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb və Prezident İlham Əliyevdə dəfələrle qeyd edib ki, biz heç vaxt heç bir vəchlə ermənilərə ikinci dəfə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Azərbaycanın bu danışqlarda güzəstə getməsi, çox böyük ehtimalla, Dağlıq Qarabağda muxtarıyyət yaratmaq laiyəsinin reallaşdırılması ilə bağlı planlarından uzağa gedə bilmez. Bu mənada, Azərbaycan tərəfinin bu danışqlarda daha bir güzəstə

getmə ehtimalı yoxdur. Paşinyan qeyd edir ki, sülh namənə ərazi güzəştərində səhəbə gedə bilmez. Onda sual olunur ki, Azərbaycanı və hansı şərtlər müqabılində bu danışqlara getməlidir? Öğər Paşinyan iqtidarı bundan sonra da danışqları danışqlar xatirinə aparmaq və vaxt qazanmaq istəyirse, düşünürəm ki, danışqların bu mahiyyətdə, bu formatda getməsi Azərbaycan dövlətinin və iqtidarı maraqlarına cavab vermir. Ona görə də, növbəti görüşdə danışqların gedisində əldə edilməcək hər hansı bir saziş, hər hansı bir uğur, təbii ki, Ermənistənin qeyri-konstruktiv mövqeyindən geri çəkiləcəyi ilə bağlı amilləri özündə ehtiva etməlidir. Ermənistan anlamalıdır ki, işğal altında olan ərazilərdən öz qoşunlarını çıxartmayana, qədər danışqların birinci raundunda əldə edilmiş hər hansı bir uğurdan səhəbə gedə bilmez. Ermənistan ilk əvvəl, bununla bağlı addım atmalıdır, daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələ ətrafında müzakirələr gedə bilər.

GÜLYANƏ

"Paşinyan hakimiyyətə populist vədlərlə gəldi"

Paşinyan hakimiyyətə populist vədlərlə gəldi. Ermənistanda hakimiyyət ərtələnişini şərtləndirən kütəvi etiraz hərəkatının başında duran N.Paşinyan sadəcə vədlər vermək imkanına malik idi. Nəzərə almaq lazımdır ki, ötən ilin yazında kütəvi N.Paşinyana rəğbət və ya ümid bəslədiyinə görə deyil, S.Sarkisyan hakimiyyətindən narazı olduğuna görə onun ətrafında birləşmişdir. Çünkü, Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda siyasi, iqtisadi, sosial, mənəvi-psixoloji vəziyyət olduqca ağır idi". Bunu SİA-ya açıqlamasında politoloq Elşəd Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, büyövlükde Ermənistanda sistem böhranı yaşalandı və ağır sosial-iqtisadi, demografi böhranın əsasında sistem problemləri dayanır: "Ermənistən əhalisi belə vəziyyətdən onu çıxarmağa söz verən istənilən şəxse inanmağa hazır idi. Bu baxımdan, N.Paşinyan kütəlinin dəstəyini ala bildi. Lakin hakimiyyətə gəldiyi ilk günlərdən hakimiyyətin səmərəsiz olacaqı və sələflərindən fərqlənməyəcəyi aydın müşahidə olunurdu. Artıq bir ilə yaxındır ki, onun hakimiyyətə olduğu dövrde Ermənistanda hər hansı bir sahədə müsbət irəliləyiş olmadı. Bunun əsas göstəricilərindən biri də Ermənistandakı ağır demografi vəziyyətdir. 2019-cu ilin yanvar ayının statistik göstəricisine görə hazırda Ermənistanda 2,9 milyon əhali yaşayır. Bu, ötən



illə müqayisədə təxminən olaraq 7,5 min nəfər azdır. Deməli, elə N.Paşinyanın hakimiyyəti dövründə Ermənistən 7 min nəfərdən artıq insan birdəfəlik tərk edib. Əhalinin Ermənistəni kütəvi şəkildə birdebfəlik tərk etməsi sözsüz ki,

əsasən ağır sosial-iqtisadi vəziyyətlə əlaqədardır. Həmçinin, gələcəyə inamsızlıq erməniləri öz həyatlarını ölkə hüdudlarından kənarda qurmağa vadar edir. Əməkqabiliyyətli insanların Ermənistəni davamlı olaraq tərk et-

məsi ölkədə demografiq əhalini şərtləndirir. Bu da gələcək Ermənistənin bir dövlət kimi mövcudluğunu sual altında qoyur. Çünkü, dövlətin üç əsas əlamətinə biri məhz əhalidir.

N.Paşinyanın ümumiyyətə, dövlət idarəciliyi sahəsində təcrübəsizliyi, xarici siyasi müstəvidə qeyri-müəyyən kursu Ermənistənin bütün mənalarda vəziyyətini daha da ağırlaşdırır. Belə olun halda N.Paşinyandan elektoratın sürətlə üz əvərək təqdiməsi qəçiləməz olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistənda kənardan ciddi dəstəklənən siyasi fiqurlar tam aktiv fəaliyyətə keçmək imkanlarına malikdir. N.Paşinyan ölkədəki vəziyyətdən çıxış yollarını tapa bilmədiyini nümayiş etdirdikcə müxalifətin dairəsini genişləndirəcək. Neticədə, onun hakimiyyəti üçün real təhlükə yaranacaq. Bu proses artıq müşahidə olunur".

Ceyhun Rasimoğlu



Politoloq Qabil Hüseynli: "Paşinyan çox qəribə fikirlər səsləndirməkdə davam edir"

- Paşinyan çox qəribə fikirlər səsləndirməkdə davam edir. İrana səfəri zamanı da özünəməxsus fikirlər səsləndirdi. Danışqlar üçün o, qərar verir. Açıqlamaları isə, onun anormal durumda olduğunu göstərir. Bu günlərdə də Ermənistən parlamentində Dağlıq Qarabağ dair dinləmələr olacaq. Bu dinləmələrə, həmçinin, qondarma Dağlıq Qarabağ rejimindən nümayəndələr dəvet edilib. Bu, beynəlxalq hüquq normallarına ziddir. Faktiki olaraq, bu danışqlar prosesi üçün ciddi engellər yaradır. İki ölkə liderinin görüşməsi yaxşıdır, xeyirlidir. Ümumiyyətə, bir neçə görüş olub, amma rəsmi xarakter daşımıayıb. Öğər görüş rəsmi xarakter daşıyarsa və gündəliyə, nəticəyə yönəlmış məsələlər çıxarıllarsa, onda bu görüşdən nələrse gözləmək olar. Amma Dağlıq Qarabağ məsələsində sıçrayış xarakterli irəliləyişin olacağını düşünürəm. Sadəcə olaraq, fikir mübadiləsinin xeyirlidir.

2 mart 2019-cu il

Əli Kərimli siyasi şivənliliyini əməli fəaliyyəti ilə nümayiş etdirir

Eldəniz Quliyev və Oqtay Gülaliyev "Milli Şura"nın AXCP-nin strukturu kimi baxılmasına etiraz ediblər

Milli və dövlətçilik maraqları-na qarşı çıxmaları səbəbindən, cəmiyyətin gözündən tamamilə düşən və bu səbəbdən, ictimai-siyasi proseslərdən təcrid olunan müxalifət növbəti dəfə riyakarlığa əl atmaqla, yenidən özünü gündəmə getirmək istəyir. Qərb səfirliklərinin qarşısında, sözün əsl mənasında, diləncilik edən, onlardan maddi-mənəvi dəstək alan radikallar ölkə daxilində ictimai asayı pozmağa və möhkəm əsaslarla malik sabitliyi pozmağa cəhd göstərirler.

AXCP, Müsavat kimi partiyalar ictimai rəyin dəstəyindən məhrum olunduqlarını dərk etdiklərindən daha aggressive və yırtıcı şəkildə, radikal addımlarını təkrarlayır. Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kəsdiyi yaşaması onun ictimai qınaq obyektiyə çevrilməsini da əsaslandırır. Fikir verin, AXCP sədri Əli Kərimli bir dəfə de olsun, xalqa və dövlətə zidd siyaset yürütdüyünü etiraf etməyib. Əksinə, bədəməllərini daha yaramaz formada davam etdirib. Buna misal kimi, onun 20 Yanvar faciəsi günü və daha sonra Xocalı Soyqırımında cəmiyyətə hörmətsizlik nümayiş etdirək, polisə qarşdırma yaratmağa cəhd etməsini göstərmək olar.

Əli Kərimli bədəməllərindən niya əl çəkmir?

Bundan öncələr də, Ə.Kərimli millət və dövlət maraqlarına qarşı çıxmاسını mövcud bədəməlli ilə nümayiş etdirib. Hətta pul xatirinə "İŞİD"-i təbliğ edib, dini radikal qüvvələrin təbliği ni aparıb, "Milli Şura"nın 2014-cü il mitinqdə "İŞİD" terror təşkilatının bayra-



etməliyik. Ona görə də, bilavasitə bu dövlət əmlakının dağılmışında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymamalıq.

Mitinglər müxalifətin məhvini sürətləndirəcək

"Milli Şura"nın təşkil etdiyi mitinqlərin əsas feallarından olan Ə.Kərimli, söz yox ki, bunda maddi və siyasi maraqlar güdür. Həm də, Ə.Kərimli "Milli Şura"ya AXCP-nin strukturlarından biri kimi baxır. Amma artıq "Milli Şura"nın bəzi üzvləri Ə.Kərimlinin bu yanaşmasını həzm etmək istəmir. "Şura"nın kordinasiya şurasının üzvləri Oqtay Gülaliyev və Eldəniz Quliyev açıq şəkilde Ə.Kərimlinin mövqeyinə etirazlarını bildirilərlər. Hetta sözü gedən şəxslər xəberdarlıq ediblər ki, Ə.Kərimli yanaşmasından el çəkməyəcəyi təqdirdə, "Milli Şura"nı tərk edəcəklər. Bu isə qurumun dağılmışını sürətləndirəcək. Mitinqlərin isə, nəticəsiz qalacağı şübhəsizdir. Hetta mitinqlərin rüsvayılıqla neticələnməsi müxaifət düşərgəsində yeni parçalanmalara yol açacaq. ADP sədri Sərdar Cəalaloğlu mitinq həvəskarlarını təqnid edərək, onları boşboğazlıqla günahlandırb. Bildirib ki, "Milli Şura", Müsavat və AXCP liderləri mitinqlərə gelir mənbəyi kimi baxırlar: "Miting həvəskarları olan qrup üzvləri eyni hərəkəti etməyə məcbur edilir. Mitinqlərdə qrup üzvlərinin hamisində lideri alqışlamaq tələb olunur və s. Azərbaycanda mitinqlərin gedişində kimlərin bu üsulu tətbiq etdiyi hamiya məlumdur".

Bir sözə, müxalifəti ağır, həm də, fəalakətli durum astanaändadır. Gənahkar isə, qeyd edildiyi kimi, Ə.Kərimli kimi ambisiyalı siyasi şivənlərdir.

i.ƏLİYEV

Vahan Çaxalyan erməni separatçılığını Cavaxetiyada davam etdirəcək



Gürcüstanın Cavaxetiya regionunda erməni separatçılığına görə həbs olunmuş Vahan Çaxalyan hal-hazırda Ermənistanın paytaxtı Yerevanda "məskunlaşdır". V.Çaxalyanın gelişisi ilə Yerevanın kriminal həyatında bir sıra dəyişikliklər baş verdi. Bir neçə tanınmış şəxs küçəde soyuldu. Cinayəti töredənlərin V.Çaxalyanın yerləri, Cavaxetiyadan gəlmiş beynəlmləl qrup olduğu bəlliendi. V.Çaxalyan özü də Yerevanda kimisə döyüb nəsə almaq istəyirdi. Cinayət işi başla-

nib, amma təfərrüati açıqlanmayıb". Bunu SİA-ya açıqlamasında politoloq Mubariz Əhmədoğlu deyib.


Politoloq bildirib ki, V.Çaxalyanın Yerevanda olmasının legitim əsası onun mitinq hazırlamasıdır: "Guya Paşinyan hökuməti Dağlıq Qarabağı Azərbaycana verir və V.Çaxalyan "Sasnasrer"lə birləkde "İradə"si buna imkan verməyəcək. Bu məqsədə de fevralın 26-da Yerevanda müəyyən qədər saya malik mitinq keçirdilər.

Bütün dünya erməniliyi bir araya yığılsalar da belə Dağlıq Qarabağı Azərbaycan özü alacaq. Vahan Çaxalyan və Jirayr Səfilyan kimi bir qrup adamın xəstə düşüncəsinin Azərbaycana zərər qədər təsiri yoxdur.

V.Çaxalyanın Yerevana gəldikdən sonra etrafında baş verənlər daha uzağa gedən təhlillər aparmağa şərait yaradı: "Sasnasrer"in başçısı J.Səfilyan Ermənistanda Paşinyanı silahlı yolla devirməyəcəyini bəyan edir; Yerevanda silahlı kriminallıq inkişaf

edir; Cavaxetiyadangəlmiş bandit qrupu fəaliyyət göstərir. Deməli, J.Səfilyan və V.Çaxalyan bir-birini təməmləyən qruplardır. V.Çaxalyanın Cavaxetiyadan getirdiyi bandit qrup həm əhalini mitinqlərə cəlb edəcək, həm də müəyyən qədər pul qazanaçaq. Mitinqindən əvvəlki axşam artıq Fransa vətəndaşı olan erməni xanımı Cavaxetiyadan gelmiş qrup tapança ile hədələyərək bərbezək və qızılınlı aldılar. 1988-ci ildə erməni separatçılığı da quldurluq bünövrəsində başlamışdı".

M.Əhmədoğlu xüsusi qeyd edib ki, görünür, onların bu fəaliyyəti təkcə Yerevanla məhdudlaşmayıcaq, çünki iştah diş altındadır: "Getdikcə böyüyəcək. Bunların həm inqilabi, həm də kriminal bandit fəaliyyəti Gürcüstanın Cavaxetiya regionunu da əhatə edəcək. İri siyasi qüvvələrə ilişikdən sonra isə artıq Cavaxetiyanın Ermənistana birləşdirilməsi məsəlesi gündəliyə getiriləcəkdir".



VƏTƏN daşı olmayanlar

Təhmasib Novruzov

Bəş-altı günün söhbətidi. Azərbaycan cəmiyyətinin dən biri ilə söhbət edirdik. Mövzu bu gün ölkədəki ictimai-siyasi durumu əhatə edirdi. Çox metləblərə toxunduq. Söhbətimiz səmimi gedirdi və hansısa maraqlar baxımından deyil, ölkənin indiki durumuna vətəndaş mövqeyində münasibət bildirirdik. Həc bir siyasi təşkilatın üzvü olmayan, Azərbaycan elminin inkişafı namənə həyatını şam kimi əridən bu insanın dediklərindən çox şeylər mənimsedim. Amma söhbətimizin sonuna yaxın səsləndirdiyi bir fikir məni hələ de düşündürür. Bu, belkə də hamımızın bildiyimiz tarixi həqiqətdir, sadəcə, bəzən bu faktın fərqi və varlığı və her kəsi Azərbaycan türkү hesab edib, onlardan da sürelə inkişaf edən Azərbaycana, məhz bu mövqədən yanaşmasını gözleyirik. Ancaq həmsöhbətimin dediyi kimi, tarix boyu bu məmələkətə göz dikən yunanlar da, ərəbler də, farşlar da, nəhayət, ruslar və onların əl buyruqusu olan ermənilər təkçə torpaqlarımızı, sərhədlərimizi, mənəvi dəyerlərimizi deyil, qanımızı da dəyişməyə çalışıblar və nə yazıqlar ki, qismən də olsa, bu isteklərinə nail olublar. Bu Vətənin ovladı olub, bu Vətənin indiki inkişafına, dünyada söz sahibinə əvviləşməsinə, regionun lider dövləti kimi status almasına damarlarında yalnız yuxarıda sadaladığım millətlərin qanını gəzdirənlər sevinməyə, bu inkişafə mane olmağa çalışıbiler. Kimlərse yənə ağız büzəcək, amma bu həqiqəti görməye, onun günümüzəkə zərəni anlamağa o qədər də böyük vaxt və əmək sərf etməyə ehtiyac yoxdur. Bizim bəzi siyasi təşkilatımızın izləmək kifayətdir ki, ədalətli adamlar menimlə razılaşın. Həc kim iddia edə bilməz ki, bu gün Azərbaycan dövlətinin idarəciliyində hansısa problemlər yoxdur. Bəyəm, dünyanın ən inkişaf etmiş ölkələrində problemlər yoxdur. Bəyəm, dünyının ən inkişaf etmiş ölkələrində problemlər yoxdur? ABŞ-da, Böyük Britaniyada, Çində, Fransada, Yaponiyada və s. olan problemlərdən də xəbərdarlıq. Ölkə daxilində müxalif siyasi qüvvələr bu problemləri görür, təqnid edir, onun aradan qaldırılması üçün təkliflərini də verir. Bizdə isə, əslində, faktiki mövcud olan problemlərdən yan keçib, yalnız ölkə başçısı və onun komandasının ünvanına şər, böhtan, bəzən hətta tehqir yağıdırınların damarında Azərbaycan türkünün qanının axlığına şübhə etməyə deyir. Əli Kərimli deyilən bir dördəyagli məxlüq, az qala, özünü milli xilaskar kimi gözlərə elə dürtməyə çalışır ki, adam onun keçmişini öyrənəndə, isteyir cəmədəyin...sün ki, ay gədə, bəsdir de, erməni dostlarından aldığı pullarla bu millət vurduğun ziyanları! İndi nə istəyirsən? Bəlkə bu millət yoğunluğunu, hazır kökəni verməlidir sənə ki, yeyib üstündən də su içib, ağalarına mesaj verəsən ki, dediklərinizi canla-başa yerinə yetirdim? Yox, bu millətin damarlarında nə qədər yunan, ərəb, farş, rus qanı axsa da, temizqanlılar daha çoxdur və sənin kimilərinin dabbəqda gönüne bələd olduqlarından, o kökəni sənə verməyəcəklər. Yaxud Vidadı İskəndərov deyilən, qeyrətdən, namusdan dəm vurub. Qeyrətin nə olduğunu anlamayanların söyüş bazarındaki siyaset dəlləllərinin sosial şəbəkələrdəki xoruz banlaşmasını izlədikcə, onların da bizim qanımızı daşımadiğinə əmin olursan. Hansı Azərbayca türkü indiki vəziyyətdə deyir ki, mən Azərbaycana qayıdanda, erməni ilə yox, həkimiyətlə vuruşacağam? Ban xoruz oturub ingilsständə - Londondan quqquldayır, vidadikimilər də hərəsi dönyanın bir tərəfindən onun səsinə səs verirler. Qazanda bisənin nə olduğunu bilməsələr də, bir pay da ona verilmesini istəyən Rəhim Qaziyev, Penah Hüseyin, İskəndər Həmidov kimi keçmiş iyrənc oxulu nəşnələr də, oturub onlara züy tutmaqla məşğuldular. Rusiyada çəçenlərlə azərbaycanlıların arasına girib, iki dost xalqı düşmənələməyə çalışır erməni, azərbaycanlı adlanan birisi müdafiə edib (Təssüf ki, erməniqanlı o kəsin adını öyrənə bilmədim, sadəcə, deyilənə görə, arvadı ermənidir və ermənilərlə daim bir yerdədir, amma özünü Azərbaycan diasporasının aparıcı siması kimi təqdim edir), onun dəyirmanına su axıdışa, deməli, onun da damarında axan qanda qarışıqlıq var. Bir sözə, belə buqələmənlərin sayını artırmaq da olar. Amma istədim oxucu mənimlə razılaşın ki, azərbaycanlı hesab etdiyimiz ele həmvətənlərimiz var ki, damarlarında axan qana asanlıqla boyun əyir və milletin zərərine nəyə desən getməyə hazırlırdılar. Mənə elə gəlir ki, belələri dəhətli kəlidir, nəinki məlum düşmənlərimiz. Çünkü onları içində VƏTƏN daşı yoxdur. Büyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi, "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaş!" Tanrı xalqımızı VƏTƏN daşı olmayan vətəndaşlardan qorusun. AMİN deyən ağızlar var olsun.

BMT-nin Əhalı Fondu-nun Azərbaycan nümayəndəliyinin rəhbəri ölkəmizin 2015-ci ildən sonrakı dövrə aid İnkışaf Strategiyasına dair prioritetləri müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlayan 87 ölkə arasında olduğunu, keçirilən müzakirələrin uzunmüddəlli davamlı inkışafın planlaşdırılmasına imkan yaradacağını vurgulamışdır.

Müzakirələrdə "Simmetriya" Azərbaycan Gender Mərkəzinin, BDU-nun Gender və tətbiqi-psixologiya kafedrasının, Koalisiyası 1325-in təmsilciliyi və b. əhalinin artması dinamikasının mühüm sahələrini təşkil edən reproduktiv sağlıqlı, yaşılanma, daxili migrasiya və gender məsələləri üzrə müvafiq sahələrdə əldə edilmiş nailiyyətlər, qarşıya çıxan manəller və mövcud problemlərin aradan qaldırılması üzrə öz mülahizələrini söyləmişlər.

Müvəkkil tədbiri yekunlaşdıraraq aparılan milli müzakirələr, fikir mübadiləsi və irəli sürürlən təkliflərin səmərəli olduğunu vurgulamış və bu təkliflərin 2015-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş global İnkışaf Proqramının müayyənləşdiriləsi prosesində ölkəmizin verə bilecəyi töhfələri kimi dəvərləndiriləcəyini söyləmişdir.

Azərbaycan Ombudsmanı ölkə Prezidentinin Sərəncamı ilə 18 iyun tarixinin respublikada Milli İnsan Hüquqları günü kimi qeyd edildiyini vurgulamışdır. O, bununla bağlı ölkədə "İnsan hüquqları aylığı" çərçivəsində bütün orta və ali məktəblər də daxil olmaqla, silsile tədbirlərin təşkil edilməsi, insan hüquqlarının təmin olunması üzrə tədbirlər haqqında məlumat vermişdir.

E.Süleymanova UNESCO-nun İnsan Hüquqları üzrə kafedralarının işinin tek millesdiriləsi üzrə təkliflərinin iştirakçılarının diqqətine çatdırılmış və bu təkliflər yekun sənədə öz əksini tapmışdır.

Konfransın yekun sənədində beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına qlobal, ədalətli və bərabər əsaslarla münasibet göstərilməsinin, tədqiqatlar və siyasi qərarların qəbul edilməsi üzrə əlaqələrin möhkəmləndirilmesinin vacibliyi, bu istiqamətdə qabaqcıl təcrübənin, həmçinin, məhkəmələr və məhkəmədənəkar orqanlar tərəfindən hüquq-müdafiə fealiyyətinin, insan hüquqları sahəsində milli və beynəlxalq siyasetin tek millesdiriləsimin, habelə, demokratik dəyərlər və insan hüquqları haqqında bəliklərin genişləndiriləsimini zərurılılıq əksini tapmışdır. Tədqiqat şəbəkəsinin yaradılması üzrə səyərin davam etdirilməsi qərarı alınmışdır.

UNESCO-nun prioritetlərinin və müxtəlif istiqamətlərdə insan hüquqları kafedrasının Avropa məkanında geniş miqyasda inkişaf etdiyini nəzəre alaraq, Azərbaycan Ombudsmanı respublikamızda aparıcı elm ocağı olan Bakı Dövlət Universitetində UNESCO-nun İnsan hüquqları kafedrasının yaradılmasını təklif etmişdir. Müvəkkilin təşəbbüsü ilə BDU-da "İnsan hüquqları" bir fənn kimi tədris olunmaqdır. Eyni zamanda, həmin fakültənin magistratura pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmışdır.

E.Süleymanova qadınların həm siyasi heyatda və idarəetmədə, həm qəbuletmə məsələlərində iştirakı ilə bağlı əldə olunmuş uğurları, eləcə də, çətinlikləri diqqətə çatdırılmışdır.

Müvəkkil Minilliyyin İnkışaf Strategiyalarına, BMT-nin insan hüquqları və sülh siyasetinə uyğun olaraq, qadınların səyləri birləşdirməyə, feallığa, təşəbbüskarlığı artıraraq, çətinlikləri aradan qaldırmaya çağırılmışdır.

1-2 dekabr 2008-ci il tarixdə Misir Ərəb Respublikasının paytaxtı Qahire şəhərində UNESCO və Misirin İnsan Hüquqları Şurası tərəfindən BMT-nin İnsan Hüquqları haqqında Ümumi Beyannaməsinin 60 illiyinə həsr olunmuş "Cəmiyyətin dəyişməsində milli insan hüquqları institutları və qeyri-hökumət təşkilatlarının rolü mövzusunda beynəlxalq konfrans keçirilmişdir. "İnsan hüquqları haqqında Ümumi Beyannamə 60 il sonra: riatorika və reallıq" devizi ilə təşkil olunan konfransda Ombudsman Elmira Süleymanova da iştirak etmişdir.

Konfransın işinə İnsan Hüquqları Şurasının prezidenti, BMT-nin sabiq Baş Katibi Butrov İkılıos Qalii, UNESCO-nun İdare Heyətinin prezidenti O.B.Jozef Yay, Ərəb Ölkəleri Liqasının Baş Katibi A.Moussa, Afrika Parlamentinin prezidenti xanım Gertude Mongella, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini xanım Kyunq-Vha Kanq və digər ali dərcəli qonaqlar müxtəlif ölkələrin dövlət və ictimai xadimləri, insan hüquqları sahəsində nüfuzlu beynəlxalq ekspertlər, milli insan hüquqları təsisatlarının təmsilciliyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qatılmışlar.

Konfransda MDB ölkələrində yalnız Azərbaycanın nümayəndəsi iştirak etmişdir. İki gün davam edən beynəlxalq tədbirdə adı çəkilən Beyannamənin tətbiqi nəticəsində əldə olunmuş nailiyyətlər, həmçinin ırqçılık, fundamentalizm hərbi münaqışlər, yoxsulluq və insan hüquqları.

Konfransda MDB ölkələrində yalnız Azərbaycanın nümayəndəsi iştirak etmişdir.

İki gün davam edən beynəlxalq tədbirdə adı çəkilən Beyannamənin tətbiqi nəticəsində əldə olunmuş nailiyyətlər, həmçinin ırqçılık, fundamentalizm hərbi münaqışlər, yoxsulluq və insan hüquqları.

Şəbəkənin üzvü, Bakı Britaniya Məktəbinin 5-ci sınıf şagirdi Fə-

E.Süleymanovanın çıxışı sessiyanın işinə rəhbərlik edən, eyni zamanda, IV Ümumdünya Qadınlar Konfransının (Pekin) fasilitatoru olmuş, dünya qadın hərəkatının tanınmış lideri, Afrika Parlamentinin prezidenti (G.Mongella, həmçinin, bir sıra nüfuzlu beynəlxalq qurumları təmsil edən nümayəndələr tərəfindən yüksək dəyərləndirilmişdir.

2008-ci ilin iyununda Yaponiyanın Xirosima şəhərində Uşaqlar üçün Qlobal Dini Şəbəkə (UQDS) tərəfindən keçirilmiş Üçüncü Beynəlxalq Forumda ölkəmizi Müvəkkilin Uşaq Hüquqları üzrə Resurs Mərkəzi olan Azərbaycan Uşaq və Gəncərin Sülh Şəbəkəsinin (AUGSS) üzvləri Aygün Hüseynli və Aydan Allahyarova təmsil etmişlər.

30-dan çox ölkədən 300 iştirakçının - dini liderlər, beynəlxalq eksperdlər, iş adamları, metbuat nümayəndələri, uşaq və yeniyetmələr, eyni zamanda UNICEF, UNESCO və BMT-nin yüksək yüksək vəzifəli rəsmilərinin dəstəyi ilə keçirilən Forumun sonunda iştirakçılar yekun sənəd olan Xirosima Deklarasiyasını qəbul etmişlər.

AUGSS və bu qurumun nəzdindəki Liderlik Məktəbi "Azərbaycan - yurdum mənim!" devizi ilə uşaq və gənclərə əsl liderlər kimi yetişməsi, onların vətənpərvərlik təbiyəsi, fitri qabiliyyətlərinin və istedadının inkişaf etdirilməsi istiqamətində mühüm iş aparır, səmərəli təşəbbüsleri, uğurları ilə tanınır. Şəbəkənin fealları ABŞ, Hollandiya, Fransa, Türkiye, İsviçrə, Yaponiya, Çin, İngiltərə, İordaniya, Hindistan və digər xarici ölkələrde uşaqların inkişafı ilə bağlı keçirilmiş qlobal tədbirlərdə Azərbaycanı və üzvü olduğu qurumu layiqince təmsil etmişlər.

Şəbəkənin üzvü, Bakı Britaniya Məktəbinin 5-ci sınıf şagirdi Fə-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütəvi İnformasiya Vəsitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütəvi İnformasiya Vəsitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqların
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

İnsan hüquqları sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığı

qadınlar və insan hüquqları, digər aktual məsələlər müzakirə olunmuşdur.

Konfrans qatılan E.Süleymanova "Sülh, tolerantlıq və davamlı inkişafa qadınların töhfəsi" mövzusunda məruzə ilə çıxış edərək, bu məsələ ilə əlaqədar müxtəlif beynəlxalq sənədlərə istinad etmək, qadınların cəmiyyətdəki rolunun artırılmasının zəruriliyini vurgulamış, bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərdən söz açmış, qadın hüquqlarının qonunması üçün Sülh və İnkışaf Alyansının yaradıldığını bildirmişdir. O, həmçinin, Beyannamənin 60 illik yubileyi ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışmışdır.

Müvəkkil təcavüzkar Ermenistanın etnik təmizləmə siyaseti nəticəsində ölkəmizin erazisinin beşdə bir hissəsinin işğal olunması, yarısını qadınlar təşkil edən bir milyon qaçqın və məcburi köçkün, əlil və valideyn himayəsindən məhrum uşaqların çəkdikləri 444 rəsmi nümayiş etdirilmişdir.

Şəbəkə üzvlərinin çəkdikləri fotosəkillər İspaniyanın paytaxtı Madrid şəhərində "Qocalı uşaqların gözü ilə" adlı sərgidə nümayiş etdirilmiş və maraqla qarşılıqlı.

2010-cu ilin may ayında Ombudsman E.Süleymanova Mədəniyyət və Turizm Nazirliyi, həmçinin

Fərəczadə Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və UNESCO-nun bu ölkədəki Milli Federasiyalarının təşkilatçılığı ilə keçirilmiş XVI Kanaqava Dünya Uşaq İncəsanət Sərgisində iştirak etmişdir.

Azərbaycan məktəblisinin ekoloji hüquqlar mövzusunda çəkdiyi rəsmi münsiflər heyəti tərəfindən fərqləndirilmiş və diploma laiyq görülmüşdür. Həmin diplom və kataloq Ombudsmana göndərilmişdir. Qeyd edilməlidir ki, hələ 2002-ci ilde BMT Baş Assambleyasının uşaqlar üzrə Xüsusi Sesiyasına həsr olunmuş "Sehri dönya: gələcəklə bağlı ümidi və arzularımız" mövzusunda sərgidə E.Süleymanovanın təşkilatçılığı ilə respublikamızın müxtəlif rayonlarından toplanmış məcburi köckün, əlil və valideyn himayəsindən məhrum uşaqların çəkdikləri 444 rəsmi nümayiş etdirilmişdir.

Şəbəkə üzvlərinin çəkdikləri fotosəkillər İspaniyanın paytaxtı Madrid şəhərində "Qocalı uşaqların gözü ilə" adlı sərgidə nümayiş etdirilmiş və maraqla qarşılıqlı.

2010-cu ilin may ayında Ombudsman E.Süleymanova Mədəniyyət və Turizm Nazirliyi, həmçinin

rayna, Belarus, Moldova, Azərbaycan, Slovakiya üzrə İnsan Hüquqları kafedrallarının rəhbərləri və bu sahədə beynəlxalq ekspertlər, o mətbət, nüfuzlu beynəlxalq qurumların, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, tanınmış hüquq mütəxəssisləri qatılmışlar.

Bu tədbir BMT tərəfindən elan edilmiş 2009-cu il Beynəlxalq İnsan Hüquqları Tədrisi ilə çərçivəsində keçirilmişdir. Subregional görüşdə insan hüquq və azadlıqlarının, o cümlədən, UNESCO-nun səlahiyyətlərinə aid olan təhsil hüququ və mədəni hüquqların, həbələ, ümumən insan hüquqları üzrə tehsilin, hüquqi maarifləndirmə və tədrisin reallaşdırılmasının, gender bərabərliyinin akutal məsələlərinin, ayri-seçkiliyin bütün növlərinin aradan qaldırılması problemləri müzakirə olunmuşdur.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Piovar, UNESCO -nun Moskva Bürosunun direktoru Badarç Dendev, BMT-nin RF-dəki ofisinin insan hüquqları üzrə Ali Komissarının Rusiya Federasiyasındaki (RF) İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş ikinci subregional görüşə, UNESCO-nun Mərkəzi və Şərqi Avropa Ölkəleri (RF, UK-

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Azərbaycanın ən yaşlı sakini uzunömürlülünün sərrini açıqladı



Azərbaycan Milli Elmlər Akademiyası ölkənin ən yaşlı sakini-nin adını açıqlayıb. Akademiyanın Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, həzirdə Azərbaycanın ən yaşlı adamı 103 yaşlı Lənkəran sakini Mirza-

də Cabbarovadır. Oxu.Az xəber verir ki, Lənkəranın Sütəmurdov kənd sakini Mirzadə nənənin yaşı çox olsa da səhhəti normaldır.

Onun beş övladı, 10 nəvəsi, 20-dən çox nəticəsi var. Ölkənin ən yaşlı sakini ev işləri ilə özünü məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir. Mirzadə Cabbarova deyr ki, onun valideynləri də uzun ömür sürüblər.

Əslən Masallı rayonu Sığdaş kəndindən olan Mirzadə Cabbarova uzunömürlülün səbəbini zəhmətsevər həyat tərzi və düzgün qidalanmaqdə görür. Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib.

Qeyd edək ki, Lənkəranda uzunömürlülərin, yeni yaşı 90-ı keçənlərin ümumi sayı 100 nəfərdən çoxdur. Statistikaya görə, Azərbaycanda uzunömürlü insanların eksəriyyəti qadınlardır.

Nə üçün səhər sağ ayaqdan durmaq lazımdır?



Səhər əhvali pis olan, əsəbi görünən insandan adətən zarafatla "Bu gün sol ayaqdan durmusan?" soruşuruq. Lakin elm adamları sübut edir ki, yataqdan sağ və ya sol ayaqdan durmaq bizim əhvalimizə və həttə günün yaxşı və ya pis keçməsinə həqiqətən müəyyən təsir edə bilər. Saglamolun.az medicinform-a istinadla xəber verir ki, insan orqanızmında 2 maqnit sahəsi var. Bu sahələrdən biri başdan ayaqlara, digəri əks istiqamətdə hərəkət edir. İnsan səhər sağ ayaqdan qalxanda onun orqanızmında enerji axını artır ki, insan daha gümrəh olur, onun əmək qabiliyyəti artır, əhvali yaxşılaşır. Bütün bunlar izə öz növbəsində günün yaxşı keçməsinə zəmin yaradır.

Bələliklə, alımlar səhər sağ ayaqdan qalxmağı tövsiyə edirlər. Həmçinin mütəxəssislər səhər yataqdan tələsik durmağı tövsiyə etmirlər. Oyandıqdan sonra bir qədər uzanmaq və yalnız bundan sonra yataqdan ehtiyatla qalxmaq lazımdır. Bu xüsusilə yaşı insanlara aiddir ki, tələsik durmaq onlarda təzyiqin kəskin düşməsinə və hətta bayılmaya səbəb ola bilər.

Bundan əlavə alımlar zəngli saatdan istifadə etməməyi tövsiyə etmirlər ki, bu insanda qıcıq yaradır, orqanızmında stressin səviyyəsini artırır.

ELAN

"TİKMAT" Təchizad Şirkəti tərəfindən Qəhrəmanbəyli Samir Fərman İgluna verilmiş 7 sayılı yaşayış binasının "B" blokunun 14-cü mərtəbəsində yerləşən, sahəsi 103,4 kv. metr olan 73 sayılı müqaviləsi və maliyyə arayışı itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev kollektiv adından qəzetiñ əməkdaşı Rövşən Rəsulova atası

Nurəddin müəllimin vəfatından kədərləndiyini bildirir və dərin hüznle başsağlığı verir.

Allah rəhmət eləsin.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzətə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Səs

Son səhifə

2 mart

Şəhriyar Məmmədyarov FIDE reytingində beşinci pillədədir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2019-cu il martın 1-nə olan reyting siyahısını açıqlayıb. Siyahıya Maqnus Karlsen (2869, Norveç) başçılıq edir. ikinci yeri amerikalı Fabian Karuana (2813), üçüncü yeri činli Dinq Liren (2812) tutublar.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2790) beşinci pillədə qərarlaşır. Təmsilçilərimiz Teymur Rəcəbov (2756), Arkadi Naydiç (2710), Rauf Məmmədov (2701), Qədir Hüseynov (2664) və Eltac Səfərli (2662) reyting siyahısında ilk yüzlükde yer alıblar. Qadın şahmatçılar arasında isə Çin təmsilçiləri Xou İfan (2662) və Szyun Venszyun (2580) ilk iki pilləni tutublar. Ukrayna şahmatçısı Anna Muzyuk üçüncü yere sahib olub. Təmsilçilərimiz Günay Məmmədzadə (2438) və Xanım Balacayeva (2398) da dünyadan 100 en güclü qadın şahmatçısı sırasındadırlar.



MakQreqor ilə Serronenin döyüşü iyulun 6-da baş tutacaq

Qarışq stil (MMA) üzrə döyüşçü, irlandiyalı Konor MakQreqor ilə döyüşçülerin mütləq çempionatında (UFC) qələbələrin sayına görə rekordçu, amerikalı Donald Serrone arasında döyük iyulun 6-da keçirilə bilər. AZERTAC TASS agentliyinə istinadla xəber verir ki, Serrone öz Instagram səhifəsində yerləşdirdiyi fotosəkildə iki alkogollu içki şübhəsinin yanında dayanıb. Gələcək rəqiblər həmin içkiləri reklam edirlər. Şəkilaltı mətnədə bu içkilərin markaları və 6 iyul tarixi göstərilib.

Serrone UFC çempionatında 30 döyük keçirib. 35 yaşlı Serrone həmin döyüşlərin 22-də qalib gelib, 8-de məğlub olub. Hazırda o, qələbələrin sayına görə rekordçudur. 30 yaşlı MakQreqor isə qarışq teknorövgülükdə 25 döyük keçirib, bu görüşlərdən 21-ni qələbə ilə (o cümlədən 18 döyük vaxtından əvvəl), üçünü məğlubiyyətlə başa vurub. İrlandiyalı döyüşçü UFC tarixində eyni vaxtda həm yarımyüngül, həm də yüngül çəki dərəcələndə iki titul qazanmış ilk idmançı olub.



Lukaku yayda "Yüventus" a keçir?

Mənchester Yunayted"ın hücumçusu Romelu Lukaku karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuatı istinadən məlumatına görə, "Yüventus" Belçika millisinin üzvü ilə maraqlanır. "Qoca sinyora" 25 yaşlı forvardı mövsümün sonunda heyətinə qatmaq niyyətindədir. Turin təmsilçisi bu keçidə bağlı qarşı tərəflə danışğa başlayıb. "Yuve" Lukakunun transferi müqabilində astronomik məbləğ təklif etməyə hazırlanır. Qeyd edək ki, Lukaku bu mövsüm Premyer Li-qada keçirdiyi 25 oyunda 10 qola imza atıb.



"Valensiya" finala yüksəlib

Futbol üzrə İspaniya kubokunda sonuncu finalçı müəyyənləşib. SIA-nın məlumatına görə, ikinci yarıfinal görüşündə "Valensiya" "Betis"i qəbul edib və 1:0 hesabi ilə qalib gəlib. Bələliklə, "Valensiya" iki oyunun nəticəsinə (2:2, 1:0) əsasən finala yüksəlib. Komanda həlledici matçda "Real"ı mübarizədən kənarlaşdırıb "Barselona" ilə qarşılaşacaq.

"Çelsi" Hazardla yenidən danışqlara başlayır

Celsi futbolçusu Eden Hazardla müqavilənin müddətini uzatmaqla bağlı yenidən danışqlara başlamağa hazırlaşır. Qol.az-in Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu belçikalı yarımmüdüfiəcini bu dəfə yeni müqavilə imzalamaya razı salmağa çalışacaq. "Çelsi" bundan əvvəl bir neçə dəfə Hazardla 2020-ci ilin iyundan başa çatacaq müqavilənin müddətini uzatmaq istəsə də, istəyinə nail ola bilməyib.

